

[Testlər/2213#01#Y15#01 qiyabi/Baxış](#)**TEST: 2213#01#Y15#01 QIYABI**

Test	2213#01#Y15#01 qiyabi
Fənn	2213 - Müəssisələrin maliyyəsi
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	20
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Müəssisədə dəyər ölçüsündə buraxılan məhsulun həcmi xarakterizə edən göstərici hansıdır? (Çəki: 1)

- ☐ materiallar
- ☐ alıcıda məhsul mühafizədə olan mallar
- ☒ satılmış məhsul
- ☐ əsas fondlar
- ☐ bitməmiş istehsal

Sual: Müəssisələrdə gəlirin idarə olunması prosesi hansı mərhələləri əhatə edir? (Çəki: 1)

- ☐ bank tərəfindən kreditin verilməsi
 - ☒ planlaşma, operativ idarə olunma, nəzarət
 - ☐ məhsul istehsalı
 - ☐ dövlət büdcəsinə vergilərin götürülməsi
 - ☐ inzibati idarə heyətinin əməkhaqqının hesablanması
-

Sual: Müəssisənin fəaliyyətinin adi növlərindən gəlirlərinə aid olmayanı göstər (Çəki: 1)

- ☐ əsas iş fəaliyyətindən gəlir
 - ☐ amortizasiya ayırmaları
 - ☒ sair satışından gəlir
 - ☐ DSMF götürmələr
 - ☐ satıcılara olan borcun ödənilməsi
-

Sual: Sair satışından gəlirin tərkibinə nə daxildir? (Çəki: 1)

- ☒ nəqliyyat təsərrüfatından, əsaslı təmir təsərrüfatından gəlirlər
 - ☐ sənaye xarakterli məhsul satışından gəlirlər
 - ☐ fəvqəladə gəlirlər
 - ☐ satışdankənar əməliyyatlardan gəlirlər
 - ☐ amortizasiya ayırmaları
-

Sual: Fəaliyyətinin adi növündən gəlirlər niyə müəssisənin ümumi gəlirlərində böyük xüsusi çəkiyə malikdir? (Çəki: 1)

- ☐ çünki, müəssisənin genişləndirilməsi ilə əlaqədar xərclərdən ibarətdir
 - ☐ nizamnamə kapitalının təşkilində iştirak edir
 - ☐ müəssisənin bütün investisiya xərcləri maliyyələşdirilmir
 - ☒ müəssisənin əsas iş fəaliyyəti ilə əlaqədardır
 - ☐ ancaq materialların dəyərinin ödənilməsində iştirak edir
-

Sual: Məhsul istehsalı və satışı ilə əlaqədar xərclər hansı mənbədən maliyyələşdirilir? (Çəki: 1)

- ☐ balans mənfəəti
 - ☒ fəaliyyətin adi növündən əldə edilən gəlirlər
 - ☐ sənaye xarakterli olmayan məhsul (iş, xidmət) satışından gəlir
 - ☐ investisiya fəaliyyətindən əldə edilən gəlir
 - ☐ satışdankənar əməliyyatlardan gəlir
-

Sual: Müəssisədə birbaşa xərclər hansı xərclərə daxil edilir? (Çəki: 1)

- ☐ maliyyə fəaliyyəti ilə əlaqədar xərclərə
 - ☐ kommersiya xərclərinə
 - ☒ istehsal maya dəyərinə
 - ☐ sex xərclərinə
 - ☐ ümumi zavod xərclərinə
-

Sual: Müəssisədə valyuta vurslarındakı fərqlər hansı istiqamətdə olan gəlirə daxil deyildir? (Çəki: 1)

- ☐ əsas fəaliyyətdən olan gəlir
 - ☐ sair satışdan gəlir
 - ☐ fəvqəladə gəlir
 - ☒ satışdankənar əməliyyatlardan gəlirlər
 - ☐ investisiya fəaliyyətindən gəlir
-

Sual: Müəssisə maliyyə sanksiyasına görə cəriməni hansı vəsaitdən ödəyir? (Çəki: 1)

- ☐ ümumi gəlir
 - ☐ satışdan gəlir
 - ☐ sair satışdan gəlir
 - ☐ balans mənfəəti
 - ☒ xalis mənfəət
-

Sual: İnvesitorlar arasında səhm və istiqrazların yerləşdirilməsindən əldə edilən gəlir müəssisənin hansı gəlir qrupuna daxil edilir? (Çəki: 1)

- ☐ əsas iş fəaliyyətindən
 - ☐ investisiya fəaliyyətindən
 - ☒ maliyyə fəaliyyətindən
 - ☐ iqtisadi həvəsləndirmə fondlarına
 - ☐ mənfəətə
-

Sual: Müəssisənin «sifariş portfelinə» nə daxildir? (Çəki: 1)

- ☐ istehsal xərcləri smetası
 - ☐ maliyyə planı
 - ☒ müqavilələr, istehsal planı, dövlət sifarişi
 - ☐ gəlirlər və xərclər balansı
 - ☐ hesabat balansı
-

Sual: Müəssisədə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir? (Çəki: 1)

- ☐ istehsal başa çatdıqda
 - ☐ satış başa çatdıqda
 - ☐ materiallar istehsala verildikdə
 - ☒ satılmış məhsul üçün pul vəsaiti hesablanma hesabına daxil olduqda
 - ☐ alıcılar tərəfindən mal-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə
-

Sual: Müəsisənin maliyyə vəziyyətinin sabitliyi nədən aslıdır? (Çəki: 1)

- ☐ istehsal planının yerinə yetirilməsindən
 - ☐ malların alıcıları yola salmasından
 - ☒ satışdan gəlirin daxil olmasından
 - ☐ banklarla hesablaşmalardan
 - ☐ büdcəyə vergilərin köçürülməsindən
-

Sual: Müasir dövrdə müəssisənin iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir? (Çəki: 1)

- ☐ əsas fondlardan istifadə
 - ☐ dövriyyə kapitalından istifadə
 - ☐ qiymət
 - ☒ məhsul satışından gəlir
 - ☐ vergilərin ödənilməsi
-

Sual: Məhsul satışından əldə edilən gəlirin səviyyəsinə təsir göstərən müəssisənin fəaliyyətindən asılı olan amil hansıdır? (Çəki: 1)

- ☐ alıcıların borcları
 - ☐ tənzimlənən qiymətlər
 - ☒ istehsal planının yerinə yetirilməsi, satışın ritmikliyi
 - ☐ nəqliyyat təşkilatının işi
 - ☐ müəssisənin təchizat şəraiti
-

Sual: Müəssisədə istehsal sferasında satışdan əldə edilən gəlirin səviyyəsinə hansı amil təsir göstərir? (Çəki: 1)

- ☐ hesablaşma sənədlərinin rəsmiləşdirilməsi vaxtı
 - ☐ hesablaşma formaları
 - ☐ müqavilə qiymətləri
 - ☒ məhsulun çeşidi, keyfiyyəti təchizat şərtlərinin pozulması
 - ☐ kommersiya xərcləri
-

Sual: Satışdan əldə edilən gəlirin səviyyəsinə müəssisənin fəaliyyətindən asılı olmayan hansı amil təsir göstərə bilər? (Çəki: 1)

- ☐ müqavilə qiymətləri
 - ☐ məhsulun keyfiyyəti
 - ☒ təchizat şərtlərinin pozulması
 - ☐ istehsalın ritmikliyi
 - ☐ istehsalın həcmi
-

Sual: Məhsulun topdan satış qiymətlərinin tərkibi hansı elementlər hesabına formalaşır? (Çəki: 1)

- ☐ maya dəyəri, mənfəət, aksizlər
 - ☐ tam maya dəyəri, əlavə dəyər vergisi
 - ☒ plan tam maya dəyəri, tam mənfəəti
 - ☐ istehsal maya dəyəri, ƏDV, ticarət güzəştləri
 - ☐ tam maya dəyəri, ticarət güzəşti, ticarət əlavəsi
-

Sual: Əgər mallar topdan satış bazaları tərəfindən satılarsa, o zaman qiymət necə formalaşır? (Çəki: 1)

- ☒ müəssisənin topdan satış qiyməti, ƏDV, satış-təchizat təşkilatlarının gəliri
- ☐ pərakəndə satış qiyməti, ƏDV, ticarət güzəştləri

- ☐ sənayenin topdan satış qiyməti, satış – təchizat təşkilatlarının xərcləri
- ☐ müəssisənin topdan satış qiyməti, aksizlər, satış təşkilatlarının mənfəəti
- ☐ müəssisənin topdan satış qiymət, ticarət əlavəsi

Sual: Müəssisələrdə maksimum səviyyədə qiymət nəyə əsasən müəyyən edilə bilər? (Çəki: 1)

- ☐ mənfəətin artması üçün
- ☐ gəlirin artması üçün
- ☒ tələb əsasında
- ☐ xərclərə qənaət üçün
- ☐ maya dəyərinin aşağı salınması üçün

Sual: Müəssisədə dəyər ölçüsündə buraxılan məhsulun həcmi xarakterizə edən göstərici hansıdır? (Çəki: 1)

- ☐ materiallar
- ☐ alıcıda məhsul mühafizədə olan mallar
- ☒ satılmış məhsul
- ☐ əsas fondlar
- ☐ bitməmiş istehsal

Sual: Müasir dövrdə müəssisənin iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir? (Çəki: 1)

- ☐ əsas fondlardan istifadə
- ☐ dövriyyə kapitalından istifadə
- ☐ qiymət
- ☒ məhsul satışından gəlir
- ☐ vergilərin ödənilməsi

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Müəssisələrdə satışdan gəlirin mədəxil edilməsinin neçə metodu var? (Çəki: 1)

- ☐ 3
- ☐ 4
- ☒ 2
- ☐ 1
- ☐ 5

Sual: Məhsul satışından əldə edilən gəlir neçə üsul ilə planlaşdırılır? (Çəki: 1)

- ☐ 3
 - ☒ 2
 - ☐ 4
 - ☐ 1
 - ☐ 5
-

Sual: Satışdan əldə edilən gəlirin hesablanması birbaşa metodunda hansı göstəricilərdən istifadə edilir? (Çəki: 1)

- ☐ qiymət, maya dəyəri, qalıqlar
 - ☐ malın miqdarı
 - ☒ satışın həcmi, qiymət
 - ☐ əmtəəlik məhsulun həcmi, qiymət
 - ☐ maya dəyəri, qiymət, keçici əmtəə qalıqlarının həcmi
-

Sual: Hesablama metodu ilə satışdan gəliri planlaşdırmaq üçün hansı göstəricilərdən istifadə edilir? (Çəki: 1)

- ☐ əmtəəlik məhsul, satılacaq məhsul, qiymətlər
 - ☐ keçici əmtəə qalıqları, qiymət, maya dəyəri
 - ☒ ilin axırına və əvvəlinə qalıqlar, əmtəəlik məhsul
 - ☐ ilin əvvəlinə hazır məhsul qalıqları, əmtəəlik məhsul
 - ☐ satılacaq məhsul, ilin sonuna hazır məhsul qalıqları
-

Sual: Məhsul satışından əldə edilən gəliri planlaşdırmaq üçün tətbiq edilən hesablama metodu ilə birbaşa metod arasındakı fərq nədən ibarətdir? (Çəki: 1)

- ☐ birbaşa metodda ilin əvvəlinə qalıqlar göstərilmişdir
 - ☒ birbaşa metodda ilin əvvəlinə və axırına qalıqlar göstərilir
 - ☐ birbaşa metodda ilin axırına qalıqlar göstərilir
 - ☐ birbaşa metodda əmtəəlik məhsul göstərilir
 - ☐ birbaşa metodda məhsul vahidinin qiyməti göstərilir
-

Sual: Satışdan əldə edilən gəlirin planlaşdırılmasının hesablama metodunda hansı göstərici faktiki məlumatlar əsasında müəyyən edilir? (Çəki: 1)

- ☐ əmtəəlik məhsul
 - ☐ əmtəəlik məhsul və ilin axırına qalıqlar
 - ☐ əmtəəlik məhsul və ilin əvvəlinə qalıqlar
 - ☒ plan ilin əvvəlinə satılmayan hazır məhsul qalıqları
 - ☐ ilin sonuna satılmayan hazır məhsul qalıqları
-

Sual: Müəssisədə əmtəəlik məhsulun həcmi və tərkibi nəyin əsasında müəyyən edilir? (Çəki: 1)

- ☐ maliyyə planı, ödəmə təqvim
- ☐ biznes planı, kassa planı, istehsal planı
- ☐ istehsal planı, kredit planı
- ☒ istehsal planı, dövlət sifarişi, alıcılarla bağlanmış müqavilə

☐ biznes plan, istehsal planı

Sual: Alıcılarda məsul mühafizədə olan mallar nə zaman yaranır? (Çəki: 1)

- ☐ malın dəyəri ödənildikdə
 - ☐ malın dəyərinin ödənilməsi gecikdirildikdə
 - ☒ malın dəyərinin ödənilməsindən əsaslandırılmış imtina edildikdə
 - ☐ malın dəyəri hissə-hissə ödənildikdə
 - ☐ müəssisənin maliyyə vəziyyəti pis olduqda
-

Sual: Müəssisələr (alıcılar) müntəzəm olaraq ödəmə intizamını pozarlarsa, o zaman hansı hesablaşma formasından istifadə edilir? (Çəki: 1)

- ☐ veksəl
 - ☐ inkasso
 - ☒ akkreditiv
 - ☐ çek
 - ☐ ödəmə tapşırığı
-

Sual: Nağdsız hesablamaların hansı forması kommersiya kreditin formasında çıxış edir? (Çəki: 1)

- ☐ ödəmə tələbnaməsi
 - ☐ ödəmə tapşırığı
 - ☐ çeklər
 - ☒ veksəl
 - ☐ akkreditiv
-

Sual: Nağdsız hesablamaların hansı forması maliyyə sanksiyası formasında çıxış edir? (Çəki: 1)

- ☐ hesablaşma çeki
 - ☐ ödəmə tələbnaməsi
 - ☐ inkasso
 - ☒ akkreditiv
 - ☐ inkasso tapşırığı
-

Sual: Müəssisənin xərclərinin idarə olunması sisteminin funksiyalarına aid olmayan funksiyanı göstər. (Çəki: 1)

- ☐ xərclərin planlaşdırılması
 - ☐ xərclərin normallaşdırılması
 - ☐ istehsal xərclərin uçotu
 - ☒ xərclər üzərində dövlət maliyyə nəzarətinin aparılması
 - ☐ məhsul istehsalı və satışı xərclərinin təhlili
-

Sual: Müəssisədə xərclərin idarə olunması predmetinə aid deyil (Çəki: 1)

- ☐ istehsal xərcləri
- ☐ dolaylı xərclər

- ☐ maya dəyəri
 - ☒ məhsul satışından əldə edilən gəlir
 - ☐ ümumi-zavod xərcləri
-

Sual: Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir? (Çəki: 1)

- ☒ fəaliyyətin adi növü ilə əlaqədar xərclər
 - ☐ məcburi xərclər
 - ☐ sosial xərclər
 - ☐ fəvqəladə xərclər
 - ☐ geniş təkrar istehsalla əlaqədar xərclər
-

Sual: Müəssisələrdə adi fəaliyyət növləri üzrə xərclər hansı mənbədən maliyyələşdirilir? (Çəki: 1)

- ☐ uzunmüddətli kreditlər
 - ☐ baş idarənin vəsaiti
 - ☐ mənfəət
 - ☒ məhsul satışında gəlir
 - ☐ yenidən bölüşdürülmə yolu ilə daxil olan vəsaitlər
-

Sual: Müqavilə şərtlərinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları ilə əlaqədar cərimələr müəssisədə hansı xərc qrupuna daxil edilir? (Çəki: 1)

- ☐ istehsaldankənar xərclər
 - ☐ əsas iş fəaliyyəti ilə əlaqədar xərclər
 - ☒ satışdankənar əməliyyatlarla əlaqədar xərclər
 - ☐ fəvqəladə xərclər
 - ☐ ümumzavod xərcləri
-

Sual: Müəssisədə birbaşa xərclər hansı xərclərə aid edilir? (Çəki: 1)

- ☐ sex xərcləri
 - ☐ kommersiya xərcləri
 - ☐ idarəetmə xərcləri
 - ☒ istehsal maya dəyəri
 - ☐ ümumzavod xərcləri
-

Sual: Müəssisənin məcburi xərclərinə daxil olmayan xərci göstər. (Çəki: 1)

- ☐ sosial vergilər
 - ☐ mənfəət vergisi
 - ☐ faizlər, cərimələr
 - ☒ istehsal işçilərinin əməkhaqqı
 - ☐ kreditər üçün faizlər
-

Sual: Müəssisə maliyyə sanksiyalarına görə ödənişləri hansı mənbədən ödəyir? (Çəki: 1)

- ☐ satışdan əldə edilən gəlir
- ☐ balans mənfəəti
- ☐ sair satışdan gəlir
- ☒ bölüşdürülməyən mənfəət
- ☐ investisiya fəaliyyətindən gəlir

Sual: AR məhsulun maya dəyərinə daxil olan xərclərin tərkibi haqqında əsasnamə hansı ildə təsdiq olunmuşdur? (Çəki: 1)

- ☐ 1990
- ☒ 1996
- ☐ 1998
- ☐ 2000
- ☐ 2002

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Maliyyənin funksiyalarına daxildir: (Çəki: 1)

- ☒ bölgü və nəzarət
- ☐ dövlət və beynəlxalq
- ☐ nağd və nağdsız
- ☐ təkrar istehsal və sabitləşdirilmə
- ☐ sosial, maliyyələşmə

Sual: Təsərrüfat subektlərinin maliyyəsi niyə maliyyə sistemində əsas yer tutur? (Çəki: 1)

- ☐ müəssisədə maliyyə münasibətləri daha da inkişaf edib
- ☒ müəssisədə dəyər yaranır
- ☐ dövlət maliyyəsiinn təşkilində iştirak edir
- ☐ burada məqsədli fondlar yaradılır
- ☐ büdcənin təşkilində əsas rol oynayır

Sual: Təsərrüfat subektləri özlərində hansı pul fondlarını yaradırlar? (Çəki: 1)

- ☐ istehsal fondu; istehlak fondu
- ☐ ssuda fondu; istehlak fondu; ehtiyat fondu
- ☒ yığım fondu; istehlak fondu; ehtiyat fondu
- ☐ əsas fond; pensiya fondu
- ☐ yol fondu; istehlak fondu

Sual: Aşağıda hansı fond qeyri-mərkəzləşdirilmiş fondlara aiddir? (Çəki: 1)

- ☒ amortizasiya fondu; əməkhaqqı fondu
 - ☐ büdcədən kənar fondlar; bələdiyyənin fondları
 - ☐ dövlət büdcəsi
 - ☐ dövlət krediti
 - ☐ dövlət sığortası, dövlət krediti
-

Sual: Hansı pul fondları mərkəzləşdirilmiş dövlət pul fondlarına aiddir? (Çəki: 1)

- ☐ bələdiyyə büdcəsi
 - ☐ dövlət müəssisəsinin pul fondları
 - ☐ dövlət müəssisəsinin əməkhaqqı fondu
 - ☒ dövlət büdcəsi, DSMF
 - ☐ bələdiyyə büdcəsi, dövlət müəssisələrinin pul fondları
-

Sual: Müəssisələrin maliyyələşdirilməsi metodlarını göstər.. (Çəki: 1)

- ☒ özünü maliyyələşmə, özxərcini ödəmə
 - ☐ kreditləşmə, dövlət maliyyələşdirilməsi
 - ☐ sığortalama, özünü maliyyələşdirmə
 - ☐ kreditləşmə, özxərcini ödəmə
 - ☐ kreditləşmə, sığortalanma
-

Sual: Mikro səviyyədə pul münasibətlərinin təşkil üsullarının məcmuu nəyi ifadə edir? (Çəki: 1)

- ☐ büdcə
 - ☐ büdcə münasibətləri
 - ☐ büdcə mexanizmi
 - ☒ müəssisənin maliyyə mexanizmi
 - ☐ müəssisənin pul fondları
-

Sual: Müəssisənin maliyyə resurslarında borc alınmış və cəlb olunmuş mənbələri göstər (Çəki: 1)

- ☐ büdcə vəsaiti
 - ☐ mənfəət
 - ☒ uzunmüddətli kredit və vaxtı keçmiş kreditor borcları
 - ☐ amortizasiya ayrımları
 - ☐ sığorta mənbələri
-

Sual: Müəssisələrdə mənfəətin alınması ilə əlaqədar olmayan xərci göstər (Çəki: 1)

- ☐ xammal və material
 - ☐ amortizasiya
 - ☐ əmək haqqı
 - ☒ sosial xərclər
 - ☐ enerji və yanacaq
-

Sual: İstehsal maya dəyərinə daxil olan dəyişən xərcləri göstər (Çəki: 1)

- ☐ reklam xərcləri
 - ☐ nəqliyyat xərcləri
 - ☐ anbar xərcləri
 - ☒ material, yanacaq , enerji xərcləri
 - ☐ ümumzavod xərcləri
-

Sual: Dəyişən xərclərin həcmi müəssisədə hansı göstəricidən asılıdır? (Çəki: 1)

- ☐ maya dəyərindən
 - ☐ maya planından
 - ☐ mənfəətdən
 - ☒ istehsal planından
 - ☐ hesabat balansından
-

Sual: Sabit xərclər müəssisədə hansı göstəriciyə daxil edilir? (Çəki: 1)

- ☐ 1) istehsal maya dəyərinə
 - ☐ mənfəətə
 - ☐ rentabelliyyə
 - ☒ tam maya dəyərinə
 - ☐ qiymətə
-

Sual: Qeyri-sənaye xarakterli məhsul (iş və xidmətlər) satışından gəlirin elementini göstər. (Çəki: 1)

- ☐ əmək haqqı
 - ☐ satışdankənar əməliyyatlardan gəlir
 - ☒ təmir təsərrüfatından gəlir
 - ☐ aortizasiya ayırımları
 - ☐ məhsul satışından gəlir
-

Sual: Müəssisələrdə təmir fondunun təşkili ilə əlaqədar xərclər harada əks olunur? (Çəki: 1)

- ☐ istehlak fondunda
 - ☐ amortizasiya fondunda
 - ☐ tam maya dəyərində
 - ☒ istehsal maya dəyərində
 - ☐ yığım fondunda
-

Sual: Maya dəyərinə daxil olan vergini göstər (Çəki: 1)

- ☐ mənfəət vergisi
 - ☐ ƏDV
 - ☐ Aksizlər
 - ☒ sosial vergilər
 - ☐ yol vergisi
-

Sual: Mənfəət vergisiənn ödənilmə mənbəyini göstər (Çəki: 1)

- ☐ balans mənfəəti
- ☐ xalis mənfəət
- ☐ müəssisənin sərəncamında qalan mənfəət
- ☒ vergiyə cəlbolunan mənfəət
- ☐ satışdan əldə edilən mənfəət

Sual: Yenidən bölüşdürmə yolu ilə müəssisənin maliyyə resurslarına daxil olan vəsaitlər (Çəki: 1)

- ☐ mənfəət
- ☐ bölüşdürülməyən mənfəət
- ☒ qısamüddətli kreditlər, sığorta məbləği
- ☐ möhkəm passivlər
- ☐ amortizasiya ayrımları

Sual: Müəssisədə maliyyə ehtiyatı fondunun səviyyəsi hansı pul formuna görə və neçə faiz müəyyən edilir? (Çəki: 1)

- ☐ isehlak fondu – 20%
- ☐ yığım fondu – 13%
- ☒ nizamnamə fondu – 15%
- ☐ əməkhaqqı fondu – 5%
- ☐ amrtizasiya fondu – 14%

Sual: Müəssisədə işçiləri onun fəaliyyətinin nəticələri üçün maraqlandırmaqdan otu hansı fond yaradılır? (Çəki: 1)

- ☐ əməkhaqqı fondu
- ☐ yığım fondu
- ☒ istehlak fondu
- ☐ valyuta fondu
- ☐ ehtiyat fondu

Sual: Müəssisədə maliyyə ehtiyatı fondunai mənfəətin hansı hissəsindən hər il ayırma köçürülür? (Çəki: 1)

- ☐ balans mənfəəti
- ☒ bölüşdürülməyən mənfəət
- ☐ vergiyə cəlb olunmayan ənfəət
- ☐ xalis mənfəət
- ☐ ümumi mənfəət, xalis mənfəət

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	

Suallar təqdim etmək2 %

Sual: Müəssisədə mənfəət və amortizasiya əyirmaları hesabına hansı pul fondu yaradılır? (Çəki: 1)

- ☐ ehtiyat fondu
 - ☐ istehlak fondu
 - ☐ əməkhaqqı fondu
 - ☒ yığım fondu
 - ☐ amortizasiya fondu
-

Sual: Müəssisədə maliyyənin idarə olunması subyektini göstər (Çəki: 1)

- ☐ auditor təşkilatı
 - ☒ menecment
 - ☐ mühasibatlıq
 - ☐ vergi xidməti
 - ☐ ığorta şirkəti
-

Sual: Müəssisədə dolayı xərclərin tərkibinə daxil olan elementi göstər (Çəki: 1)

- ☒ kommersiya xərcləri
 - ☐ əməkhaqqı
 - ☐ amortizasiya xərcləri
 - ☐ material xərcləri
 - ☐ yanacaq və enerji xərcləri
-

Sual: Aksizlərin ödənilmə mənbəyini göstər (Çəki: 1)

- ☐ ümumi mənfəət
 - ☐ xalis mənfəət
 - ☐ işçilərin əməkhaqqı
 - ☒ müəssisənin satışından gəlir
 - ☐ sair satışdan gəlir
-

Sual: Müəssisə maliyyə intizamını pozarsa ona tətbiq edilən cərimə hansı vəsaitdən ödənilməlidir? (Çəki: 1)

- ☐ satışdan əldə edilən gəlir
 - ☐ sair satışdan əldə edilən glir
 - ☐ balans mənfəəti
 - ☐ maliyyə əməliyyatlarından gəlir
 - ☒ bölüşdürülməyən mənfəət
-

Sual: Müəssisədə xərclərin rentabelliği hansı göstəricilər əsasında hesablanır? (Çəki: 1)

- ☐ mənfəət, kommersiya xərcləri
- ☐ xalis mənfəət, maya dəyəri

- ☒ satışdan əldə edilən mənfəət, satılan məhsulun tam maya dəyəri
 - ☐ xalis mənfəət, istehsal maya dəyəri
 - ☐ balans mənfəəti, tam maya dəyəri
-

Sual: Ayrı-ayrı çeşidlər üzrə rentabelliğin müəyyən edilməsi üçün istifadə olunan göstəricilər (Çəki: 1)

- ☒ qiymət, maya dəyəri
 - ☐ istehsal fondlarının dəyəri, balans mənfəəti
 - ☐ qiymət, tam maya dəyəri, əsas fondların orta illik dəyəri
 - ☐ cari aktivlərin dəyəri, maya dəyəri
 - ☐ dövrüydənkənar aktivlərin dəyəri, qiymət, maya dəyəri
-

Sual: Mənfəət vergisinin stavkasını göstər (Çəki: 1)

- ☐ 25%
 - ☒ 20%
 - ☐ 18%
 - ☐ 15%
 - ☐ 10%
-

Sual: Müəssisədə maliyyə mexanizminin metodlarına hansı elementlər daxildir? (Çəki: 1)

- ☒ vergi qoyma, maliyyələşmə, planlaşma
 - ☐ maya dəyəri, planlaşdırma
 - ☐ qiymət, maliyyələşmə
 - ☐ istehsal, satış
 - ☐ mənfəət, qiymət
-

Sual: Müəssisənin maliyyə mexanizmi sistemində daxil deyil (Çəki: 1)

- ☐ planlaşma
 - ☐ informasiya bazası
 - ☐ qanunlar
 - ☐ maliyyə alətləri
 - ☒ mühasibatlıq, maliyyə şöbəsi
-

Sual: Özxərçini ödəmənin tərkibinə hansı xərclər daxildir? (Çəki: 1)

- ☐ mənfəət vergisi, sadələşdirilmiş vergi
 - ☐ ƏDV, tam maya dəyəri
 - ☐ İstehsal xərcləri, aksizlər
 - ☒ məhsul istehsalı və satışı xərcləri
 - ☐ iqtisadi həvəsləndirmə fondlarının təşkili
-

Sual: Müəssisənin maliyyə mexanizminə daxil olan maliyyə alətlərini göstər (Çəki: 1)

- ☐ maliyyələşmə, kreditləşmə, sığortalama
- ☐ normativ-hüquqi baza

- ☐ vergiqoyma
 - ☒ vergi, faiz, mənfəət, dividend
 - ☐ tənzimləmə
-

Sual: Müəssisə hansı mərkəzləşdirilmiş pul fonduna sosial vergilər ödəyir? (Çəki: 1)

- ☐ dövlət büdcəsinə
 - ☐ ssuda fonduna
 - ☐ istehlak fonduna
 - ☒ DSMF
 - ☐ ehtiyat fonduna
-

Sual: Cari aktivlərə investisiya olunan vəsaitlər necə adlanır? (Çəki: 1)

- ☐ dövriyyədən kənar kapital
 - ☐ qeyri-material aktivlər
 - ☐ əsas kapital
 - ☒ dövriyyə kapitalı
 - ☐ uzunmüddətli investisiyalar
-

Sual: Xüsusi dövriyyə vəsaiti necə müəyyən edilir? (Çəki: 1)

- ☐ cari aktivlərin cari passivlərə nisbəti kimi
 - ☐ cari aktivlərin cari passivlərə vurmaqla
 - ☒ cari aktivlərdən cari passivləri çıxmaqla
 - ☐ cari öhdəliklərdən cari aktivləri çıxmaqla
 - ☐ təmiz dövriyyə kapitalını cari passivlərə bölməklə
-

Sual: Maliyyə menecmentinin nəzəriyyəsinə uyğun olaraq dövriyyə kapitalı neçə yerə ayrılır? (Çəki: 1)

- ☐ cari kapital
 - ☐ uzunmüddətli kapital
 - ☐ cariv ə dəyişən kapital
 - ☒ sabit və dəyişən kapital
 - ☐ uzunmüddətli kapital və cari kapital
-

Sual: istehsal və satış prosesində dövriyyə kapitalı xərclənir və ya dövriyyəyə istehlak olunur (Çəki: 1)

- ☐ istehsal prosesini maliyyələşdirir
 - ☐ istehsal prosesində xərclənir
 - ☒ istehsal prosesində istehlak olunur
 - ☐ istehsal prosesində istehlak olunur və xərclənir
 - ☐ istehsal prosesində xərclənən dövriyyə kapitalı müəssisəyə geri qaytarılır
-

Sual: Özəlləşdirilmiş müəssisələr öz xüsusi dövriyyə kapitalını başqa müəssisələrə sata biləmi? (Çəki: 1)

- ☐ sata bilər, sata bilməz

- ☐ sata bilməz
 - ☐ bağışlaya bilməz
 - ☐ sata və ya bağışlaya bilməz
 - ☒ sata, bağışlaya və verə bilər
-

Sual: Müəssisənin cari dövriyyəsinə daxil olan borc kapitalına nə daxildir? (Çəki: 1)

- ☐ qısa və uzunmüddətli kreditlər
 - ☐ uzunmüddətli kreditlər
 - ☐ kreditör borcları
 - ☒ qısamüddətli kreditlər
 - ☐ möhkəm passivlər
-

Sual: Təkrar istehsal prosesində yerləşdirilməsinə görə dövriyyə aktivləri hansı fondlara ayrılır? (Çəki: 1)

- ☐ dövriyyədənkenar aktivlərə, maliyyə aktivlərinə
 - ☐ qeyri-material aktivlərə, dövriyyədənkenar aktivlərə
 - ☐ tədavül fondlarına və dövriyyədənkenar aktivlərə
 - ☒ istehsal və tədavül dövriyyə fondlarına
 - ☐ əsas və dövriyyə fondlarına
-

Sual: Müəssisədə material ehtiyatları istehsalın hansı sferasında yerləşir? (Çəki: 1)

- ☐ ambarda
 - ☒ istehsalda
 - ☐ satış ambarında
 - ☐ tədavül sferasında
 - ☐ alıcılara malların yola salınmasında
-

Sual: Müəssisədə normalaşdırılan dövriyyə kapitalının ümumi məbləği hansı vəsaitlərin həcmi müəyyən edir? (Çəki: 1)

- ☐ dövriyyədənkenar vəsaitlərin
 - ☐ qeyri-material aktivlərin
 - ☒ xüsusi dövriyyə aktivlərin
 - ☐ ancaq istehsal dövriyyə fondlarının
 - ☐ ancaq tədavül dövriyyə fondlarının
-

Sual: Dövriyyə vəsaiti planlaşdırılması və idarə olunmasına görə neçə yerə ayrılır? (Çəki: 1)

- ☐ 3
 - ☐ 5
 - ☐ 4
 - ☒ 2
 - ☐ 6
-

BÖLMƏ: 0301

Ad

0301

Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Müəssisədə təmiz dövriyyə kapitalı necə müəyyən edilir? (Çəki: 1)

- ☐ tədavül dövriyyə vəsaiti çıxılsın kreditor borcları
- ☒ cari aktivlər çıxılsın cari öhdəliklər
- ☐ ümumi aktivlər çıxılsın cariv ə uzunmüddətli öhdəliklər
- ☐ qeyri-material aktivlər çıxılsın cari öhdəliklər
- ☐ istehsalda yerləşən aktivlər çıxılsın vaxtı keçmiş borclar

Sual: Dövriyyə vəsaitinin iqtisadi mahiyyətini dəstər (Çəki: 1)

- ☐ istehsal dövriyyə fondlarına qoyulan xərclər
- ☐ tədavül dövriyyə fondlarına qoyulan xərclər
- ☐ istehsal dövriyyə fondlarının pula ifadəsi
- ☒ istehsal dövriyyə fondları ilə tədavül dövriyyə fondlarının pula ifadəsi
- ☐ möhkəm passivlər

Sual: Müəssisədə dövriyyə vəsaitinin vəziyyəti necə müəyyən olunur? (Çəki: 1)

- ☐ müəssisənin aktivlərindən passivləri çıxılır
- ☒ dövriyyə vəsaitinin ümumi məbləğindən dövriyyə vəsaitinə olan zəruri, minimum tələbatın həcmi çıxılır
- ☐ hesabat ilinin normativindən plan ilinin normativi çıxılır
- ☐ dövriyyə vəsaitinin plan həcmi göstəricisindən onun faktiki həcm göstəricisi çıxılır
- ☐ plan ilinin normativindən hesabat ilinin normativi çıxılır

Sual: Dövriyyə vəsaitinin norması necə ifadə olunur? (Çəki: 1)

- ☐ norma manatla hesablanır
- ☒ norma günlə hesablanır
- ☐ norma mütləq göstəricidir
- ☐ norma illə ölçülür
- ☐ norma rüb üzrə hesablanır

Sual: Müəssisədə normativ dövriyyə vəsaitinin hansı elementinə hesablanmır? (Çəki: 1)

- ☐ xammal və materiallar
- ☐ köməkçi materiallar
- ☒ debitor və kreditor borcları
- ☐ bitməmiş istehsal, gələcək dövrün xərcləri
- ☐ hazır məhsul

Sual: Xammal və materiallar üzrə normativ müəyyən edilən zaman bir günlük xərc necə hesablanır? (Çəki: 1)

- ☐ illik istehsal xərcləri smetası bölünür 90
 - ☐ əmtəəlik məhsulun tam maya dəyəri bölünür 90
 - ☒ IV rübün istehsal xərcləri smetası bölünür 90
 - ☐ ümumi məhsulun tam maya dəyəri bölünür 90
 - ☐ aylıq istehsal xərcləri bölünür 90
-

Sual: Materiallar üzrə dövriyyə vəsaitinə tələbat hesablanan zaman nəqliyyat ehtiyatlarına daxil edilən sığorta ehtiyatı necə müəyyən olunur? (Çəki: 1)

- ☐ nəqliyyat ehtiyatlarının 50%
 - ☐ cari ambar ehtiyatlarının 40%
 - ☒ cari ambar ehtiyatlarının 50%
 - ☐ nəqliyyat ehtiyatlarının 40%
 - ☐ sığorta ehtiyatlarının 100%
-

Sual: Müəssisədə xammal və material üzrə norma hesablanan zaman hansı hallarda nəqliyyat ehtiyatı müəyyən edilir? (Çəki: 1)

- ☒ malların yolda olma vaxtı ilə sənədlərin dövriyyəsi arasında fərq olduqda
 - ☐ malların yolda olma vaxtı ilə sənədlərin yolda olma vaxtı arasında fərq böyük olmadıqda
 - ☐ malların yolda olma vaxtı ilə sənədlərin yolda olma vaxtı arasında fərq olmadıqda
 - ☐ malların yolda olma vaxtı ilə sənədlərin yolda olma vaxtı sıfır olduqda
 - ☐ malların yolda olma vaxtı ilə sənəd dövriyyəsi arasında fərq bir gün olduqda
-

Sual: Bitməmiş istehsal üzrə dövriyyə vəsaitinə tələbat hansı göstəricilərdən asılıdır? (Çəki: 1)

- ☐ qiymət, maya dəyəri, əmtəəlik məhsul
 - ☐ faiz, kredit, işçtehsal planı
 - ☐ ümumi məhsul, mənfəət, maya dəyəri
 - ☒ istehsal tsiklinin uzunluğu, xərclərin artma əmsalı, ümumi məhsulun bir günlük xərci
 - ☐ əmtəəlik məhsulun bir günlük xərci, satışdan gəlir, maya dəyəri
-

Sual: Xərclərin artma əmsalının hesablamaya qaydasını göstər (Çəki: 1)

- ☐ birgünlük xərc vurulsun mənfəətə
 - ☐ bitməmiş istehsal xərcə çıxılsın tam maya dəyəri
 - ☒ bitməmiş istehsal xərci bölünsün tam maya dəyərinə
 - ☐ tam maya dəyəri çıxılsın istehsal maya dəyəri
 - ☐ bitməmiş istehsalın tam maya dəyəri bölünsün istehsal maya dəyərinə
-

Sual: Bitməmiş istehsal üzrə ehtiyat normasına hansı elementlər daxildir? (Çəki: 1)

- ☒ texnoloji ehtiyat, nəqliyyat ehtiyatı, dövriyyə ehtiyatı
- ☐ sığorta ehtiyatı, hazırlıq ehtiyatı
- ☐ cari ambar ehtiyatı, qablaşdırma ehtiyatı

- ☐ hazırlıq ehtiyatı, ambar ehtiyatı
 - ☐ malların yolda olma vaxtı
-

Sual: Əgər müəssisədə plan ilinin normativi hesabat ilinin normativindən aşağı olarsa, o zaman dövriyyədən azad olan hissə (fərq) hansı pul fonduna keçiriləcək? (Çəki: 1)

- ☐ dövlətin pul fonduna
 - ☐ amortizasiya fonduna
 - ☐ istehlak fonduna
 - ☒ yığım fonduna
 - ☐ nizamnamə fonduna
-

Sual: Müəssisə normativdən yuxarı mal ehtiyatlarının (mövsüm ilə əlaqədar) təşkili üçün hansı vəsaitdən istifadə edə bilər? (Çəki: 1)

- ☐ mənfəətdən
 - ☐ amortizasiya fondundan
 - ☐ uzunmüddətli kreditdən
 - ☒ qısamüddətli kreditdən
 - ☐ nizamnamə fondundan
-

Sual: Müəssisələrdə istehsal dövriyyə fondlarının tərkibinə daxil olmayan elementlər (Çəki: 1)

- ☒ hazır məhsul, debitor borcları, pul vəsaiti
 - ☐ material, xammal, maya
 - ☐ bitməmiş istehsal gələcək dövrün xərcləri
 - ☐ yaranacaq enerjisi
 - ☐ yarımfabrikatlar, köməkçi materiallar
-

Sual: Xüsusi dövriyyə vəsaitinin artma mənbəyi (Çəki: 1)

- ☐ satışdan gəlir
 - ☐ amortizasiya ayırmaları
 - ☒ mənfəət
 - ☐ uzunmüddətli kreditlər
 - ☐ sair satışdan gəlir
-

Sual: Müəssisədə tədavül dövriyyə fondlarının tərkibinə daxil olmayan element (Çəki: 1)

- ☐ alıcılara yola salınan mallar
 - ☐ kassada olan pul vəsaiti
 - ☒ gələcək dövrün xərcləri
 - ☐ hesablama hesabında olan pul vəsaiti
 - ☐ ambarda olan hazır məhsul
-

Sual: Materiallar üzrə ehtiyat normasına daxil olmayan element (Çəki: 1)

- ☐ sığorta ehtiyatı

- ☐ nəqliyyat ehtiyatı
☐ texnoloji ehtiyat
☒ istehsal tsiklinin uzunluğu
☐ hazırlıq ehtiyatı
-

Sual: Müəssisədə nizamnamə kapitalının səviyyəsinə görə hansı pul fondunun həcmi müəyyən edilir? (Çəki: 1)

- ☒ ehtiyat fondu
☐ istehlak fondu
☐ yığım fondu
☐ əməkhaqqı fondu
☐ amortizasiya fondu
-

Sual: Müəssisədə nizamnamə kapitalının neçə faizi həcmində maliyyə ehtiyatı fondu təşkil edilir? (Çəki: 1)

- ☐ 30%
☒ 15%
☐ 45%
☐ 10%
☐ 25%
-

Sual: Sürətli amortizasiya siyasəti zamanı xətti amortizasiya norması neçə dəfə artırılır? (Çəki: 1)

- ☒ 2
☐ 3
☐ 4
☐ 5
☐ 6
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	34
Maksimal faiz	34
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Müəssisədə material aktivlərinə daxil olan element (Çəki: 1)

- ☐ torpaq hüququ
☐ ixtira hüququ
☒ quraşdırılmayan avadanlıqlar
☐ əmtəə nişanı
☐ patent
-

Sual: Müəssisədə tədavül sferasında normallaşdırılan vəsait (Çəki: 1)

- ☐ pul vəsaiti
 - ☐ debitor borcu
 - ☐ alıcılara yola salınan, dəyəri vaxtında ödənilməyən mallar
 - ☒ ambarda olan hazır məhsul
 - ☐ hesablaşmalarda olan pul vəsaiti
-

Sual: Müəssisədə istehsal fondlarının geniş təkrar istehsalını maliyyələşdirmək üçün hansı pul fondu yaradılır? (Çəki: 1)

- ☐ ehtiyat fondu
 - ☐ amortizasiya fondu
 - ☐ istehlak fondu
 - ☒ yığım fondu
 - ☐ valyuta fondu
-

Sual: Müəssisədə normallaşdırılmayan dövriyyə vəsaitinə hansı element daxildir? (Çəki: 1)

- ☐ hazır məhsul, yola salınan mallar
 - ☒ debitor və kreditor borcları
 - ☐ bitməmiş istehsal
 - ☐ xammal və material
 - ☐ gələcək dövrün xərcləri
-

Sual: Müəssisədə maliyyə aktivlərinin tərkibinə daxil olan elementlər (Çəki: 1)

- ☐ satışdan gəlir
 - ☒ xarici və milli valyuta ilə pul
 - ☐ mənfəət
 - ☐ xalis mənfəət
 - ☐ sair satışdan gəlir
-

Sual: Müəssisənin dövriyyəsində cəlb olunmuş vəsaitləri göstər. (Çəki: 1)

- ☐ büdcə vəsaiti
 - ☐ mənfəət
 - ☒ vaxtı keçmiş kreditor borcları
 - ☐ amortizasiya ayırmaları
 - ☐ sığorta vəsaitləri
-

Sual: Maliyyə sisteminin maddi bazasını təşkil edən həlqə (Çəki: 1)

- ☐ dövlət büdcəsi
 - ☐ sığorta
 - ☐ dövlət krediti
 - ☒ kommersiya fəaliyyəti göstərən müəssisələrin maliyyəsi
 - ☐ DSMF
-

Sual: Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərc (Çəki: 1)

- ☐ istehlak fondu
 - ☐ vergilər
 - ☐ maliyyə ehtiyatı
 - ☒ material xərcləri
 - ☐ yığım fondu
-

Sual: Məhsulun istehsal maya dəyərinə daxil olan xərc (Çəki: 1)

- ☐ reklam xərcləri
 - ☐ ezamiyyə xərcləri
 - ☐ ümumzavod xərcləri
 - ☒ amortizasiya xərcləri
 - ☐ ambar xərcləri
-

Sual: Məhsul satışından gəlirdən ödənilən xərclər: (Çəki: 1)

- ☐ istehlak fondu
 - ☐ yığım fondu
 - ☒ amortizasiya fondu
 - ☐ ehtiyat fondu
 - ☐ maliyyə sanksiyaları
-

Sual: Məhsul satışından əldə edilən gəlirin səviyyəsinə təsir göstərən amil (Çəki: 1)

- ☐ vergilər
 - ☐ dolayı xərclər
 - ☐ amortizasiya ayırmaları
 - ☒ məhsulun keyfiyyəti
 - ☐ istehsal maya dəyəri
-

Sual: Mənfəətin bölüşdürülməsində iştirak edən xərc (Çəki: 1)

- ☐ əməkhaqqı
 - ☒ yığım fondu
 - ☐ dolayı xərclər
 - ☐ material xərcləri
 - ☐ amortizasiya ayırmaları
-

Sual: Müəssisələrdə istehsal dövriyyə fondlarının tərkibinə daxil olan element (Çəki: 1)

- ☐ hazır məhsul
 - ☐ debitor borcları
 - ☐ pul vəsiti
 - ☒ bitməmiş istehsal
 - ☐ kreditor borcları
-

Sual: Dövriyyə kapitalından istifadə göstəricisi (Çəki: 1)

- ☐ əmsal
 - ☐ amortizasiya
 - ☐ mənfəət
 - ☒ yükləmə əmsalı
 - ☐ maya dəyəri
-

Sual: Xüsusi dövriyyə kapitalının normativinin artma mənbəyi (Çəki: 1)

- ☐ sair satışdan gəlir
 - ☒ mənfəət
 - ☐ satışdankənar əməliyyatlardan gəlir
 - ☐ uzunmüddətli kreditlər
 - ☐ maliyyə sanksiyalarına görə müəssisəyə daxil olan vəsaitlər
-

Sual: Müəssisədə tədavül dövriyyə fondlarının tərkibinə daxil olan element (Çəki: 1)

- ☐ xammal və material
 - ☐ enerji
 - ☒ alıcılara yola salınan mallar
 - ☐ bitməmiş istehsal
 - ☐ gələcək dövrün xərcləri
-

Sual: Materiallar üzrə ehtiyat normasına daxil olan element (Çəki: 1)

- ☒ sığorta ehtiyatı
 - ☐ tara üzrə ehtiyat
 - ☐ hazır məhsul üzrə ehtiyat
 - ☐ bitməmiş məhsul üzrə ehtiyat
 - ☐ gələcək dövrün xərcləri üzrə ehtiyat
-

Sual: Müəssisədə sair satışdan əldə edilən gəlirin tərkibinə daxil olan element (Çəki: 1)

- ☐ əməkhaqqı
 - ☐ satışdankənar əməliyyatlardan gəlir
 - ☒ təmir təsərrüfatından gəlir
 - ☐ amortizasiya ayırmaları
 - ☐ məhsul satışından gəlir
-

Sual: Birbaşa üsul ilə mənfəətin hesablanması (Çəki: 1)

- ☐ dəyər çıxılsın mənfəət
 - ☐ dəyər vurulsun mənfəət
 - ☐ dəyər çıxılsın istehsal maya dəyəri
 - ☒ dəyər çıxılsın maya dəyəri
 - ☐ dəyər çıxılsın kommersiya xərcləri
-

Sual: Məhsulun istehsal maya dəyərinə daxil olan vergi növü (Çəki: 1)

- ☐ mənfəət vergisi
 - ☐ ƏDV
 - ☒ sosial sığortaya ayırma
 - ☐ aksizlər
 - ☐ sadələşdirilmiş vergi
-

Sual: Xammal və material üzrə normativin formulası (Çəki: 1)

- ☐ xərc cıxılsın maya dəyəri
 - ☐ xərc vurulsun mənfəət
 - ☒ xərc vurulsun ehtiyat norması
 - ☐ əmtəəlik məhsul xərci vurulsun ehtiyat norması
 - ☐ ümumi məhsul xərci vurulsun ehtiyat norması I
-

Sual: Müəssisədə maliyyə ehtiyatlarının təşkili mənbəyi (Çəki: 1)

- ☐ amortizasiya ayırmaları
 - ☐ möhkəm nassivlər
 - ☐ balans mənfəəti
 - ☐ kredit
 - ☒ xalis mənfəət
-

Sual: Qiymət riskinə daxil olan element (Çəki: 1)

- ☐ kredit riski
 - ☐ likvidlik riski
 - ☒ valyuta riski
 - ☐ pul axını riski, inflyasiya riski
 - ☐ investisiya riski
-

Sual: Satışdankənar əməliyyatlarla əlaqədar xərclərə daxil olan element (Çəki: 1)

- ☐ qablaşdırma xərcləri
 - ☐ reklam xərcləri
 - ☒ maliyyə sanksiyalarına görə ödəmələr
 - ☐ amortizasiya ayırmaları
 - ☐ nəqliyyat xərcləri
-

Sual: Müəssisənin maliyyə resurslarına yenidən bölüşdürmə yolu ilə daxil olan vəsait (Çəki: 1)

- ☐ mənfəət
 - ☒ sığorta vəsaitləri
 - ☐ möhkəm nassivlər
 - ☐ amortizasiya ayırmaları
 - ☐ maliyyə əməliyyatlarından mənfəət
-

Sual: Müəssisədə istehlak fondunun təşkili mənbəyi (Çəki: 1)

- ☐ balans mənfəəti

- ☒ xalis mənfəət
 - ☐ amortizasiya ayırmaları
 - ☐ sair satışdan gəlir
 - ☐ satışdankənar əməliyyatlardan gəlir
-

Sual: Müəssisədə nizamnamə kapitalının neçə faizi həcmində maliyyə ehtiyatı fondu təşkil olunur? (Çəki: 1)

- ☐ 20%
 - ☐ 35%
 - ☐ 10%
 - ☒ 15%
 - ☐ 30%
-

Sual: Sürətli amortizasiyada amortizasiya norması neçə dəfə artırılır? (Çəki: 1)

- ☐ 5
 - ☐ 3
 - ☐ 4
 - ☐ 6
 - ☒ 2
-

Sual: Müəssisədən alınan birbaşa vergi (Çəki: 1)

- ☐ ƏDV
 - ☐ aksizlər
 - ☒ mənfəət vergisi
 - ☐ gömrük rüsumu
 - ☐ dövlət rüsumu
-

Sual: Müəssisədə maliyyənin idarə olunması obyektı (Çəki: 1)

- ☒ maliyyə münasibətləri
 - ☐ idarəetməni həyata keçirən təşkilatı strukturlar
 - ☐ maliyyə idarəsi
 - ☐ sığorta təşkilatı
 - ☐ vergi xidməti
-

Sual: Müəssisədə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının əsas metodu (Çəki: 1)

- ☐ kreditləşmə
 - ☒ özünümaliyyələşmə
 - ☐ dövlət maliyyələşməsi
 - ☐ sığortalama
 - ☐ özxərciniödəmə
-

Sual: Müəssisənin maliyyə münasibətlərinin xarakteri (Çəki: 1)

- ☐ sosial

- ☒ istehsal (iqtisadi)
☐ natural-əşya
☐ qanunu
☐ sosial-iqtisadi
-

Sual: Müəssisədə yığım fondunun təşkili mənbəyi (Çəki: 1)

- ☐ balans mənfəəti
☒ xalis mənfəət və amortizasiya
☐ sair satışdan mənfəət
☐ satışdankənar əməliyyatlardan mənfəət
☐ vergi qoyulana qədər mənfəət
-

Sual: Müəssisədə əsas kapitalla aid olan element (Çəki: 1)

- ☐ hazır məhsul
☐ bitməmiş istehsal
☐ pul vəsaiti
☒ quraşdırılmaq üçün avadanlıqlar
☐ xammal və material
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Müəssisədə ilin əvvəlində hazır məhsul qalıqlarına daxil olmayan element (Çəki: 1)

- ☐ ambarda olan hazır məhsul qalığı (faktiki)
☐ alıcılara yola salınan, lakin ödəmə vaxtı çatmayan mallar
☐ alıcılara yola salınan və vaxtında ödənilməyən mallar
☒ ambarda hazır məhsul qalıqlarının plan həcmi
☐ alıcılarda məsul mühafizədə olan mallar
-

Sual: Hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti müəssisədə hansı gəlir qrupuna daxil edilir? (Çəki: 1)

- ☐ məhsul satışından gəlir
☐ sair satışdan gəlir
☒ satışdankənar əməliyyatlardan gəlir
☐ əsas fondların satışından gəlir
☐ yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər
-

Sual: Müəssisəyə tətbiq edilən cərimə sanksiyaları üzrə ödənişlər hansı mənbədən ödənilir? (Çəki: 1)

- ☐ satışdan gəlir
 - ☐ sair satışdan gəlir
 - ☐ balans mənfəəti
 - ☒ xalis mənfəət
 - ☐ yığım fondu
-

Sual: Hansı xərc elementi məhsulun istehsal maya dəyərinə daxil edilmir? (Çəki: 1)

- ☐ xammal və material xərci
 - ☐ enerji xərci
 - ☒ kommersiya xərcləri
 - ☐ amortizasiya xərci
 - ☐ istehsal işçilərinin əməkhaqqı
-

Sual: Müəssisənin nizamnamə kapitalının tərkibi (Çəki: 1)

- ☐ yığım fondu
 - ☐ istehlak fondu
 - ☐ amortizasiya fondu
 - ☒ əsas və dövriyyə kapitalı
 - ☐ ehtiyat fondu
-

Sual: Əməkhaqqı üzrə min borc müəssisədə hansı vəsaitə daxildir? (Çəki: 1)

- ☐ satışdan gəlir
 - ☐ balans mənfəəti
 - ☐ amortizasiya ayrımları
 - ☒ möhkəm nəsivlər
 - ☐ sair satışdan gəlir
-

Sual: ƏDV stavkasını göstər (Çəki: 1)

- ☐ 20%
 - ☒ 18%
 - ☐ 17%
 - ☐ 15%
 - ☐ 13%
-

Sual: İllik amortizasiya məbləği hansı göstəricilərə görə hesablanır (Çəki: 1)

- ☐ amortizasiya norması, amortizasiya fondu
 - ☐ istehsal fədlərinin dəyəri, amortizasiya norması
 - ☒ əsas fədlərin orta illik dəyəri, amortizasiya norması
 - ☐ amortizasiya məbləği, amortizasiya norması
 - ☐ amortizasiya məbləği, amortizasiya fondu
-

Sual: Müəssisədə dövriyyə kapitalından istifadə neçə göstərici ilə müəyyən edilir ?

(Çəki: 1)

- ☐ 4
 - ☐ 2
 - ☒ 3
 - ☐ 5
 - ☐ 6
-

Sual: Müəssisənin maliyyə resursları sistemi neçə qruppa bölünür? (Çəki: 1)

- ☒ 3
 - ☐ 5
 - ☐ 4
 - ☐ 2
 - ☐ 6
-

Sual: Nəqliyyat təsərrüfatından gəlir müəssisədə hansı gəlir qrupuna daxildir? (Çəki: 1)

- ☐ əsas iş fəaliyyətindən gəlirə
 - ☐ satışdankənar əməliyyatlardan gəlirə
 - ☐ balans mənfəətinə
 - ☒ sair satışdan gəlirə
 - ☐ əsas fondların satışından gəlirə
-

Sual: Özünümaliyyələşmə hansı maddəyə aiddir? (Çəki: 1)

- ☐ maliyyə təhlili
 - ☐ maliyyə resursları
 - ☐ maliyyə uçotu
 - ☒ maliyyənin təşkili prinsipləri
 - ☐ maliyyə nəzarəti
-

Sual: Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondlarından maliyyələşir? (Çəki: 1)

- ☐ amortizasiya fondu
 - ☐ yığım fondu
 - ☒ təmir fondu
 - ☐ istehlak fondu
 - ☐ ehtiyat fondu
-

Sual: Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir? (Çəki: 1)

- ☐ təmir xərcləri
 - ☐ kommersiya xərcləri
 - ☐ idarəetmə xərcləri
 - ☒ birbaşa investisiyalara
 - ☐ istehsal xərcləri
-

Sual: İstehsal maya dəyərinə hansı xərci daxil etməklə məhsulun tam maya dəyərini hesablamaq olar? (Çəki: 1)

- ☐ xammal və material xərci
 - ☒ kommersiya xərcləri
 - ☐ amortizasiya xərcləri
 - ☐ əməkhaqqı
 - ☐ vergilər
-

Sual: Müəssisə hansı pul fonduna sosial sığorta üçün vəsait köçürür? (Çəki: 1)

- ☐ ssuda fondu
 - ☐ dövlət büdcəsi
 - ☐ ehtiyat fondu
 - ☒ dövlət sosial müdafiə fondu
 - ☐ yigim fondu
-

Sual: Vergi münasibətləri müəssisədə hansı maliyyə münasibətləri qrupuna daxildir? (Çəki: 1)

- ☐ müəssisələr arasında
 - ☒ müəssisə ilə dövlət arasında
 - ☐ müəssisə ilə baş idarə arasında
 - ☐ müəssisə ilə birja arasında
 - ☐ müəssisə ilə sığorta təşkilatları arasında
-

Sual: Hansı pul fondu müəssisədə mənfəət hesabına təşkil olunur? (Çəki: 1)

- ☐ amortizasiya fondu
 - ☐ valyuta fondu
 - ☐ əməkhaqqı fondu
 - ☒ istehlak fondu
 - ☐ sığorta fondu
 - ☐ ssuda fondu
-

Sual: Müəssisədə amortizasiya ayırmalarının formalaşma mənbəyi (Çəki: 1)

- ☐ mənfəət
 - ☒ məhsul satışından gəlir
 - ☐ xalis mənfəət
 - ☐ əsas kapitalın satışından gəlir
 - ☐ sair satışdan gəlir
-

Sual: Müəssisədə material aktivlərinə daxil olmayan element (Çəki: 1)

- ☐ əsas material və xammal
 - ☐ istehsal ehtiyatları
 - ☐ bitməmiş istehsal
 - ☒ torpaq hüququ
 - ☐ avadanlıq
-

Sual: Maliyyə kateqoriyalarından ibarət olan maliyyə alətlərinə daxil olmayan element (Çəki: 1)

- ☐ mənfəət
- ☐ dividend
- ☒ maliyyələşmə, planlaşma
- ☐ vergi
- ☐ amortizasiya

Sual: Müəssisədə əsas və dövriyyə kapitalının geniş təkrar istehsalının maliyyələşməsi üçün təşkil olunan pul fondu (Çəki: 1)

- ☒ yığım fondu
- ☐ istehlak fondu
- ☐ valyuta fondu
- ☐ amortizasiya fondu
- ☐ ehtiyat fondu

Sual: Dövriyyə kapitalından səmərəli istifadəni hansı göstəricilər xarakterizə edir? (Çəki: 1)

- ☐ maya dəyəri
- ☐ qiymət, dövriyyə aktivləri
- ☒ dövretmə əmsalı, dövriyyənin müddəti
- ☐ gəlirlər, xərclər
- ☐ rehtabellik, maya dəyəri

Sual: Dövriyyə vəsaitinin dövr surətini müəyyən edən göstərici: (Çəki: 1)

- ☐ dövriyyənin yüklənməsi
- ☐ dövriyyənin müddəti
- ☒ dövretmə əmsalı
- ☐ fondverimi
- ☐ fond tutumu

Sual: İnvestisiya nədir? Bu (Çəki: 1)

- ☐ İnvestisiyanın- əsaslı tikintisidir
- ☐ yeni texnikanın tətbiqidir
- ☒ pul vəsaitidir, maşın və avadanlıqdır
- ☐ əsas və dövriyyə kapitalıdır
- ☐ əmlakın sığortalanmasıdır

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	40
Maksimal faiz	40
Sualları qarışdırmaq	

Suallar təqdim etmək

2 %

Sual: Azərbaycan Respublikasında investisiya fəaliyyətinin hüquqi bazasını nə təşkil edir? (Çəki: 1)

- ☐ qərar
- ☐ sərəncam
- ☒ qanun
- ☐ qətnamə
- ☐ təlimat

Sual: Kapital qoyuluşu formasında investisiyanın obyektinin nə təşkil edir? (Çəki: 1)

- ☐ dövriyyə kapitalı
- ☐ səhmlər
- ☐ istiqrazlar
- ☒ yeni tikililər
- ☐ qiymətli kağızlar portfeli

Sual: Azərbaycan Respublikasında investisiyanın maliyyələşmə mənbələri hansı qanunla müəyyən edilmişdir? (Çəki: 1)

- ☐ «Büdcə sistemi haqqında» AR Qanunu
- ☐ «Bank və bank fəaliyyəti haqqında» AR Qanunu
- ☒ «Müəssisələr haqqında» AR Qanunu
- ☐ «İflas və müflisləşmə haqqında» AR Qanunu
- ☐ Vergi Məcəlləsi

Sual: İnvestorun borc alınmış maliyyə resursuna hansı vəsait daxildir? (Çəki: 1)

- ☒ ssudalar
- ☐ büdcə vəsaiti
- ☐ sığorta vəsaiti
- ☐ amortizasiya ayırmaları
- ☐ əmək kollektivlərinin pay haqları

Sual: Müəssisədə maliyyə investisiyasının obyektini göstər (Çəki: 1)

- ☐ əsas kapitalın sadə təkrar istehsalına investisiya
- ☐ dövriyyə kapitalına investisiya
- ☐ əsas kapitalın geniş təkrar istehsalına investisiya
- ☒ müştərək müəssisələrin nizamnamə fonduna qoyulmuş investisiya
- ☐ müəssisədə cari xərclərə investisiyalar

Sual: Törəmə qiymətli kağızın növünü göstər (Çəki: 1)

- ☐ səhm
- ☐ istiqraz
- ☒ opsiya

- ☐ xəzinə öhdəlikləri
 - ☐ depozitlər
-

Sual: Qeyri-material aktivlərə investisiyaların obyektlərini göstər (Çəki: 1)

- ☐ qurğular, avadanlıqlar
 - ☐ binalar, tikintilər
 - ☐ ötürücü mexanizmlər
 - ☒ lisenziyalar, proqram məhsulları
 - ☐ cari aktivlər
-

Sual: Birbaşa investisiyaların obyektləri hansılardır? (Çəki: 1)

- ☐ səhmlərin alınması
 - ☐ istiqrazların alınması
 - ☒ rekonstruksiya işləri, qurğuların alınması
 - ☐ qiymətli kağızlar portfelinin formalaşması
 - ☐ cari xərclərə investisiyalar
-

Sual: Kapital qoyuluşunun təkrar istehsal quruluşunu göstər (Çəki: 1)

- ☐ tikinti-quraşdırma xərcləri
 - ☐ yeni növ avadanlıqların alınması
 - ☒ yeni tikinti, fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi
 - ☐ sair kapital qoyuluşu
 - ☐ layihə-smeta işləri
-

Sual: Kapital qoyuluşunun texnoloji quruluşuna hansı xərclər daxildir? (Çəki: 1)

- ☐ fəaliyyətdə olan müəssisələrin texnika ilə silahlandırılması, dövriyyə kapitalının təşkili
 - ☐ istehsal əhəmiyyətli binaların tikintisi cari aktivlərə vəsait qoyuluşu
 - ☒ tikinti-quraşdırma, avadanlıqların alınması, sair xərclər
 - ☐ köhnə avadanlıqların yenisi ilə dəyişdirilməsi, səhmlərin alınması
 - ☐ qiymətli kağızlar portfelinin formalaşması
-

Sual: Maliyyə investisiyaları müddətinə görə neçə yerə bölünür? (Çəki: 1)

- ☐ 3
 - ☐ 4
 - ☒ 2
 - ☐ 5
 - ☐ 1
-

Sual: Müəssisənin kapitalı nədir? (Çəki: 1)

- ☐ əsas fondlardır
- ☐ dövriyyə fondlarıdır
- ☒ aktivlərə qoyulan və gəlir gətirən vəsaitlərdir
- ☐ borc və cəlb olunmuş kapitaldır

☐ qeyri-material aktivlərdir

Sual: İstehsaldakı təyinatına görə əsas vəsaitlər neçə yerə ayrılır? (Çəki: 1)

- ☐ 1
☒ 2
☐ 4
☐ 5
☐ 3
-

Sual: Əsas vəsaitlərin qalıq dəyəri necə hesablanır? (Çəki: 1)

- ☐ əsas vəsaitin ilk dəyəri çıxılsın bərpa dəyəri
☐ əsas vəsaitin bərpa dəyəri çıxılsın onun quraşdırılması dəyəri
☒ əsas vəsaitin ilk(bərpa) dəyəri çıxılsın istismar dövründə hesablanmış amortizasiya məbləği
☐ əsas vəsaitin köhnəlmə dəyəri çıxılsın onun bərpa dəyəri
☐ əsas vəsaitin bərpa dəyərinə onun ilk dəyəri əlavə olunur
-

Sual: Əsas vəsaitin istehlak dəyəri hansı yolla silinir? (Çəki: 1)

- ☐ maya dəyərinin hesablanması
☐ satışdan gəlirin daxil olması
☒ amortizasiyanın silinməsi
☐ əsas vəsaitin təmiri
☐ əsas vəsaitin geniş təkrar istehsalı
-

Sual: Hər bir əsas fond üzrə amortizasiya fondu hansı müddət ərzində tamamlanır? (Çəki: 1)

- ☐ əsas fond cari təmir edildikdə
☐ əsas fondlar fəaliyyət göstərdikdə
☒ əsas fondun xidmət müddəti başa çatdıqda
☐ əsas fond əsaslı təmir olunduqda
☐ əsas fondun sadə təkrar istehsalı prosesində
-

Sual: Xətti üsulda amortizasiya ayırmaları necə hesablanır? (Çəki: 1)

- ☐ əsas kapitalın dəyəri bölünsün normaya
☐ material aktivlərinin dəyəri vurulsun amortizasiya normasına
☒ əsas fondların orta illik dəyəri vurulsun amortizasiya normasına
☐ aktivlərin dəyəri bölünsün amortizasiya normasına
☐ qeyri material aktivlər vurulsun normasına
-

Sual: Müasir dövrdə əsas fondların əsaslı təmiri ilə əlaqədar xərclər hansı xərclərə daxil edilir? (Çəki: 1)

- ☐ geniş təkrar istehsal xərclərinə
☐ amortizasiya fondunun formalaşması xərclərinə
☐ istehlak fondunun təşkili ilə əlaqədar xərclərə

- ☒ istehsal xərclərinə
 - ☐ kommersiya xərclərinə
-

Sual: Əgər əsaslı təmir fondunun vəsaiti təmir işləri üçün mövsümü olaraq çatışmazsa, o zaman müəssisə hansı vəsaitdən istifadə edə bilər? (Çəki: 1)

- ☐ amortizasiya ayırmaları
 - ☐ satışdan gəlir
 - ☒ qısamüddətli kredit
 - ☐ yığım fondu
 - ☐ sair satışdan gəlir
-

Sual: kapital qoyuluşu üçün nəzərdə tutulmuş mənfəətin müəssisə hansı plana daxil edir? (Çəki: 1)

- ☐ istehsal xərcləri smetasına
 - ☐ ödəmə təqviminə
 - ☐ perspektiv üçün istehsal planına
 - ☒ maliyyə planına
 - ☐ cari istehsal planına
-

Sual: Maliyyə investisiyasının əsas forması olan kapitalının pul alətlərinin gəlirli növlərinə qoyulması nə deməkdir? (Çəki: 1)

- ☒ kapitalın depozis əmanətlərə qoyulması
 - ☐ kapitalın cari xərclərə qoyulması
 - ☐ kapitalın başqa müəssisələrin nizamnamə kapitalına qoyulması
 - ☐ ölkə daxilində müəssisə və təşkilatlara borc verilməsi
 - ☐ investisiyaların dövlət qiymətli kağızlara yönəldilməsi
-

Sual: Kapital qoyuluşunun mahiyyəti nədir? (Çəki: 1)

- ☐ müəssisənin cari fəaliyyəti ilə əlaqədar xərcləri göstərir
 - ☐ müəssisədə əsas fondların hissə-hissə bərpası ilə əlaqədar xərclərdən ibarətdir
 - ☒ yeni əsas fondların təşkili və fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi ilə əlaqədar xərclərdir
 - ☐ yığım fondunun təşkili ilə əlaqədar xərclərdir
 - ☐ amortizasiya fondunun təşkili ilə əlaqədar xərclərdir
-

Sual: Müəssisənin dövriyyə kapitalı daha necə adlanır? (Çəki: 1)

- ☐ uzunmüddətli aktivlər
 - ☐ dövriyyədən kənar aktivlər
 - ☐ qeyri-material aktivlər
 - ☒ cari aktivlər
 - ☐ əsas aktivlər
-

Sual: Dövriyyə kapitalı nə zaman ancaq bir istehsal tsiklində iştirak edir? (Çəki: 1)

- ☐ əgər dövriyyə arası kəsilmədən baş verirsə

- ☐ əgər dövriyyə bir ayı əhatə edirsə
 - ☒ əgər bir dövriyyənin uzunluğu bir ildən yuxarı olarsa
 - ☐ əgər dövriyyə 5 ay olarsa
 - ☐ əgər dövriyyə 6 ayı əhatə edirsə
-

Sual: Bir dövriyyənin əvvəlində pul formasında olan kapitalı sonra hansı mərhələyə daxil olur, yəni hansı formada çıxış edir? (Çəki: 1)

- ☐ hazır məhsul
 - ☐ bitməmiş istehsal
 - ☐ debitor borcu
 - ☒ xammal və material
 - ☐ yola salınmış mallar
-

Sual: Müəssisənin debitor borcunu hansı hesablanma formasında minimuma çatdırmaq olar? (Çəki: 1)

- ☒ malın dəyəri akkreditiv hesabına ödənilərsə
 - ☐ vekseldən istifadə olunarsa
 - ☐ ödəmə tapşırığı ilə hesablanma aparılırsa
 - ☐ ödəmə tələbnaməsindən istifadə olunarsa
 - ☐ istisna qaydasında hesablama aparılırsa
-

Sual: Bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliyyəti göstərən müəssisələrin maliyyələşməsi sisteminin hansı elementi üstünlüyə malikdir? (Çəki: 1)

- ☐ kapital bazarı mexanizmi ilə birbaşa maliyyələşmə
 - ☐ bank kreditləşməsi
 - ☒ özünümaliyyələşmə
 - ☐ büdcə maliyyələşməsi
 - ☐ özxərciniödəmə
-

Sual: Müasir dövrdə müəssisədə investisiya fəaliyyətini stimullaşdıran yeni növ icarənin adı nədir? (Çəki: 1)

- ☐ kapital qoyuluşu
 - ☒ maliyyə icarəsi, lizinq
 - ☐ investisiya qoyuluşu
 - ☐ qeyri-material aktivlər
 - ☐ uzunmüddətli kreditlər
-

Sual: Müəssisənin cari fəaliyyətinin maliyyələşmə mənbələrində xüsusi vəsaitlə yanaşı daha hansı vəsait iştirak edir? (Çəki: 1)

- ☐ debitor borcları
 - ☐ hesablaşmada olan pul vəsaiti
 - ☒ kreditor borclar
 - ☐ baş idarənin vəsaiti
 - ☐ büdcə vəsaiti
-

Sual: Müəssisədə əsas kapitalın aktiv hissəsinə hansı fondlar daxil deyil? (Çəki: 1)

- ☐ maşınmal
 - ☐ avadanlıqlar
 - ☒ binalar
 - ☐ qurğular
 - ☐ ötürücü mexanizmlər
-

Sual: Dövriyyə vəsaitinin formalaşmasına yönəldilən investisiya necə adlanır? (Çəki: 1)

- ☐ əsas aktivlərə investisiya
 - ☐ dövriyyədən kənar aktivlərə investisiyalar
 - ☐ qeyri-material aktivlərə investisiyalar
 - ☒ cari aktivlərə investisiyalar
 - ☐ maliyyə aktivlərinə investisiyalar
-

Sual: Müəssisə cari aktivlərdən cari passivləri çıxmaqla hansı göstəricini hesablayır? (Çəki: 1)

- ☐ satışdan gəliri
 - ☐ mənfəəti
 - ☒ xüsusi dövriyyə vəsaitini
 - ☐ rentabelliği
 - ☐ xalis mənfəəti
-

Sual: Sabit və dəyişən kapital müəssisədə hansı aktivlərə daxildir? (Çəki: 1)

- ☐ əsas aktivlər
 - ☒ cari aktivlər
 - ☐ material aktivlər
 - ☐ qeyri-material aktivlər
 - ☐ maliyyə aktivləri
-

Sual: Dövrüyyədə istehlak olunan dövriyyə vəsaiti müəssisəyə nə zaman geri qaydır? (Çəki: 1)

- ☐ məhsul istehsal olunduqda
 - ☐ hazır məhsul alıcıya yola salındıqda
 - ☐ alıcıdan vaxtı keçmiş kreditör borcu yarandıqda
 - ☒ məhsulun satışından pul gəliri müəssisəyə daxil olduqda
 - ☐ alıcıda maliyyə çətinliyi yarandıqda
-

Sual: Vaxtı keçmiş kreditör borcları müəssisədə nə zaman yaranır? (Çəki: 1)

- ☒ müəssisədə xüsusi dövriyyə vəsaitində çatışmamazlıq yarandıqda
 - ☐ maliyyə vəziyyəti yaxşı olduqda
 - ☐ rentabelli işlədikdə
 - ☐ mənfəətli olduqda
 - ☐ istehsal və satış planlarını yerinə yetirdikdə
-

Sual: Müəssisədə möhkəm passivlər hansı vəsaitlərə bərabər tutulur? (Çəki: 1)

- ☐ qısamüddətli kreditlərə
- ☐ uzunmüddətli kreditlərə
- ☒ xüsusi vəsaitlərə
- ☐ yenidən bölüşdürmə yolu ilə müəssisəyə daxil olan vəsaitlərə
- ☐ maliyyə bazarında səfərbərliyə alınan vəsaitlərə

Sual: Dövriyyə kapitalının hansı elementləri müəssisələrdə ancaq cari ildə aşkar edilir? (Çəki: 1)

- ☐ gələcək dövrün xərcləri
- ☐ maya xərcləri
- ☒ debitor və kreditor borcları
- ☐ material xərcləri
- ☐ bitməmiş istehsal xərcləri

Sual: Planlaşdırma prinsipinə görə dövriyyə kapitalı neçə yerə ayrılır? (Çəki: 1)

- ☐ xüsusi və ona bərabər tutulan vəsaitlərə
- ☐ qısa və uzunmüddətli aktivlərə
- ☒ normallaşdırılan və normallaşdırılmayan vəsaitlərə
- ☐ xüsusi və cəlb olunmuş vəsaitlərə
- ☐ material və qeyri-material aktivlərə

Sual: Müəssisədə əsas və dövriyyə kapitalı hansı aktivlərə daxildir? (Çəki: 1)

- ☐ cari aktivlərə
- ☐ qeyri-material aktivlərə
- ☒ material aktivlərə
- ☐ maliyyə aktivlərinə
- ☐ uzunmüddətli aktivlərə

Sual: Müəssisədə xüsusi dövriyyə vəsaitinin normativinə daxil olmayan elementi göstər (Çəki: 1)

- ☐ xammal və əsas materiallar
- ☐ köməkçi materiallar
- ☐ bitməmiş istehsal
- ☒ hesablaşmalarda olan pul vəsaiti
- ☐ hazır məhsul, yola salınan mallar

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Müəssisədə dövriyyə fondları funksional təyinatına görə neçə yerə ayrılır?
(Çəki: 1)

- ☐ 3
 - ☒ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Ehtiyat fondunun səviyyəsi müəssisədə hansı pul fonduna görə hesablanır?
(Çəki: 1)

- ☐ yığım fondu
 - ☐ istehlak fondu
 - ☒ nizamnamə fondu
 - ☐ amortizasiya fondu
 - ☐ əməkhaqqı fondu
-

Sual: Hər il müəssisədə ehtiyat fonduna hansı mənfəətdən və neçə faiz ayırma köçürülür? (Çəki: 1)

- ☐ balans mənfəətindən 4%
 - ☐ vergiyə cəlb olunan mənfəətdən 2%
 - ☐ bölüşdürülməyən mənfəətdən 2%
 - ☒ təmiz mənfəətdən 5%
 - ☐ sair satışdan mənfəətdən 3%
-

Sual: Maliyyə sanksiyalarına görə cərimələri müəssisə hansı vəsaitdən ödəyir? (Çəki: 1)

- ☐ satışdan gəlirdən
 - ☐ sair satışdan gəlirdən
 - ☐ balans mənfəətindən
 - ☒ müəssisənin sərəncamında qalan mənfəətdən
 - ☐ satışdankənar əməliyyatlardan gəlirlərdən
-

Sual: Əgər müəssisənin yeni texnikanın alınması üçün xərci böyük olarsa, o zaman o birinci növbədə hansı pul fonduna daha çox vəsait köçürəcək? (Çəki: 1)

- ☐ istehlak fonduna
 - ☐ ehtiyat fonduna
 - ☒ yığım fonduna
 - ☐ amortizasiya fonduna
 - ☐ valyuta fonduna
-

Sual: Sürətli amortizasiya normasında əsas fondların xidmət müddəti neçə dəfə azalır? (Çəki: 1)

- ☒ 2

- ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Müəssisədə zərərsiz nöqtədə xərclərin maliyyə təminatı necə adlanır? (Çəki: 1)

- ☐ sığortalanma
 - ☒ özxərcini ödəmə
 - ☐ özünümaliyyələşmə
 - ☐ büdcə təminatı
 - ☐ kredit təminatı
-

Sual: Müəssisədə aktivlərin rentabelliynin hesablanması (Çəki: 1)

- ☐ balans mənfəətinin cari aktivlərə nisbəti kimi
 - ☒ mənfəətin bütün aktivlərin orta qalıqına nisbəti kimi
 - ☐ mənfəətin xüsusi kapitalla nisbəti kimi
 - ☐ satışdan mənfəətin satışından əldə edilən gəlirə nisbəti kimi
 - ☐ balans mənfəətinin xüsusi və cəlb olunmuş aktivlərə nisbəti kimi
-

Sual: İstehsal fondlarının rentabelliyni hansı göstəricilər əsasında hesablanır? (Çəki: 1)

- ☐ xalis mənfəət, əsas fondlar
 - ☐ xalis mənfəət, dövriyyədənəknar aktivlər
 - ☒ balans mənfəəti, istehsal fondlarının orta illik dəyəri
 - ☐ balans mənfəəti, istehsal fondlarının dəyəri
 - ☐ xalis mənfəət, istehsal fondlarının dəyəri
-

Sual: Ayrı-ayrı məmulat növləri üzrə rentabelliynin hesablanması (Çəki: 1)

- ☐ satışdan gəlirin məmulatın istehsal maya dəyərində nisbəti
 - ☐ məmulatın maya dəyərindən satışından gəlirə nisbəti kimi
 - ☒ məmulatın satışından gəlirin, onun istehsal və satışı ilə əlaqədar xərclərə nisbəti kimi
 - ☐ tam maya dəyərindən satışla əlaqədar xərclərə nisbəti kimi
 - ☐ İstehsal maya dəyərindən mənfəətə nisbəti
-

Sual: Müəssisənin xüsusi vəsaitinin rentabelliynin hesablanması qaydası: (Çəki: 1)

- ☐ balans mənfəətinin xüsusi vəsaitə kimi
 - ☒ xalis mənfəətin xüsusi vəsaitə nisbəti kimi
 - ☐ xüsusi vəsaitin balans mənfəətinə nisbəti kimi
 - ☐ xüsusi vəsaitin xalis mənfəətə nisbəti kimi
 - ☐ xüsusi vəsaitin bölüşdürülməyən mənfəətə nisbəti kimi
-

Sual: Müəssisədə baza rentabelliyni hansı göstəricilər əsasında hesablanır? (Çəki: 1)

- ☐ plan ilinin mənfəəti, baza ilinin maya dəyəri
- ☒ hesabat ilinin gözləniləcək maya dəyəri və mənfəəti

- ☐ plan ilinin mənfəəti və maya dəyəri
 - ☐ hesabat ilinin mənfəəti, plan ilinin istehsal maya dəyəri
 - ☐ hesabat ilinin mənfəəti, plan ilinin tam maya dəyəri
-

Sual: Nəzarət üsuli ilə mənfəəti hesablayan zaman hansı göstəricilərin dəyişilməsi nəzərə alınmalıdır? (Çəki: 1)

- ☐ dövriyyə vəsaitinin dövriyyəsini xarakterizə edən göstəricilər
 - ☐ əsas fondlardan istifadə göstəriciləri
 - ☒ məhsulun istehsalı və satışı xərcləri, çeşidlər, keyfiyyət, sortluluq
 - ☐ rentabellik, fond verimi, fond tutumu
 - ☐ fond tutumu, mənfəət, maya dəyəri, dövriyyə vəsaitinin dövriyyəsi
-

Sual: Mənfəətin hesablanması birbaşa üsulunun hesablama üsulundan fərqi göstər (Çəki: 1)

- ☐ birbaşa üsulda ilin əvvəlinə qalıqlarda mənfəət göstərilir
 - ☐ birbaşa üsulda ilin sonuna qalıqlar göstərilir
 - ☒ birbaşa üsulda ilin əvvəlinə və axırına hazır məhsul qalıqlarında mənfəət göstərilir
 - ☐ birbaşa üsulda çeşidlərin dəyişilməsi nəzərə alınmır
 - ☐ birbaşa üsulda keyfiyyətin dəyişilməsi nəzərə alınmır
-

Sual: Bir dövriyyənin müddəti hansı göstəricilər əsasında hesablanır? (Çəki: 1)

- ☐ istehsal fondlarının orta qalığı mənfəət, maya dəyəri, rentabellik
 - ☐ dövriyyə vəsaitinin orta qalığı, maya dəyəri
 - ☒ dövriyyə vəsaitinin orta qalığı, günlərin sayı, satışın həcmi
 - ☐ əsas və dövriyyə fondlarının həcmi, mənfəət, maya dəyəri
 - ☐ balans mənfəəti, əmtəəlik məhsul, dövriyyə vəsaitinin qalığı
-

Sual: Müəssisədə depozitə əmanətin qoyulması hansı aktivlərə aiddir? (Çəki: 1)

- ☐ material aktivləri
 - ☐ qeyri-material aktivləri
 - ☐ qiymətli kağızlar
 - ☒ maliyyə aktivləri
 - ☐ dövriyyədən kənar aktivlər
-

Sual: İstehsalda iştirakına görə əsas istehsal fondları neçə yerə ayrılır? (Çəki: 1)

- ☐ 3
 - ☒ 2
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Cari ildə aşkar edilən debitor və kreditor borclarını müəssisə hansı sənəddə göstərir? (Çəki: 1)

- ☐ maliyyə planı
 - ☐ pul vəsaitinin hərəkəti planı
 - ☐ kassa planı
 - ☒ hesabat balansı
 - ☐ kredit planı
-

Sual: Normalaşdırılan və normalaşdırılmayan dövriyyə vəsaiti, onun təsnifatının hansı prinsipinə daxildir? (Çəki: 1)

- ☐ maliyyələşmə mənbələri prinsipi
 - ☐ funksiona prinsipi
 - ☒ təşkili prinsipi
 - ☐ istehsaldakı yeri prinsipi
 - ☐ nəzarət prinsipi
-

Sual: Təşkili mənbələrinə görə dövriyyə kapitalı neçə qrupa bölünür? (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Dövriyyə kapitalının xüsusi cəlb olunmuş və borc alınmış vəsaitlərə ayrılması onun təsnifatının hansı prinsipinə aiddir? (Çəki: 1)

- ☐ təşkili
 - ☐ planlaşdırılması
 - ☐ istehsaldakı yeri
 - ☒ maliyyələşmə mənbələri
 - ☐ funksional təyinatı
-

Sual: Funksional təyinatına görə dövriyyə fondları neçə qrupa ayrılır? (Çəki: 1)

- ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☒ 2
 - ☐ 6
-

Sual: Əsas vəsaitin qiymətləndirilməsindən hansı proseslərdə istifadə edilir? (Çəki: 1)

- ☐ əsas vəsaitin maliyyələşməsində
 - ☐ əsas vəsaiti satılan zaman
 - ☒ əsas vəsaitə amortizasiyasının hesablanması, planlaşdırılmasında
 - ☐ əsas vəsaitdən istifadə olunmasında
 - ☐ əsas vəsaitin kölnəlməsində
-

Sual: Müəssisədə cari aktivlərə hansı vəsaitlər daxildir? (Çəki: 1)

- ☒ istehsalə tədavül dövriyyə vəsaiti
- ☐ ancaq tədavül dövriyyə vəsaiti
- ☐ maliyyə aktivləri
- ☐ əsas vəsait
- ☐ qeyri-material aktivlər

Sual: Əmtəəlik və ümumi məhsulun xərc smetalarından dövriyyə vəsaitinin hansı elementləri üçün normativi hesablayan zaman istifadə edilir? (Çəki: 1)

- ☐ materiallar, enerji
- ☐ yaranacaq və enerji
- ☒ bitməmiş istehsal, hazır məhsul
- ☐ xammal və materiallar
- ☐ köməkçi materiallar

Sual: İstehsal tsiklinin uzunluğu göstəricisi dövriyyə vəsaitinin hansı elementinin normativini hesablamaq üçün istifadə edilir? (Çəki: 1)

- ☐ materiallar
- ☐ köməkçi materiallar
- ☐ gələcək dövrün xərcləri
- ☐ hazır məhsul
- ☒ bitməmiş istehsal

Sual: Müəssisədə dövriyyə vəsaiti normalaşdırılan zaman istifadə olunan xərclərin artma əmsalı nəyi ifadə edir? (Çəki: 1)

- ☐ məhsulun istehsal maya dəyərini
- ☐ məhsulun tam maya dəyərini
- ☒ məhsulun hazırlıq səviyyəsini
- ☐ hazır məhsulun satılmasını
- ☐ hazır məhsulun yola salınmasını

Sual: Müəssisə tərəfindən alınmış qısamüddətli kredit nə zaman geri qaytarılır? (Çəki: 1)

- ☐ məhsul istehsal olunduqda
- ☐ xammal və material dövriyyəyə verildikdə
- ☒ dövriyyə tam başa çatdıqda
- ☐ hazır məhsul ambara verildikdə
- ☐ hazır məhsul alıcıları yola salındıqda

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Dövriyyə aktivlərinin orta aylıq qalığı necə hesablanır? (Çəki: 1)

- ☐ ayın əvvəlinə qalıq çıxılsın ayın axırına qalıq
 - ☐ ayın axırına qalıq bölünsün ayın əvvəlinə qalıq
 - ☒ ayın əvvəlinə qalıq üstəgəl ayın, axırına qalıq bölünsün ikiyə
 - ☐ ayın əvvəlinə qalıq çıxılsın ayın axırına qalıq bölünsün ikiyə
 - ☐ ayın əvvəlinə qalıq vurulsun ayın axırına qalıq bölünsün ikiyə.
-

Sual: Müəssisə üç aydan yuxarı kreditor borclarına malik olarsa, o zaman hansı proses baş verir? (Çəki: 1)

- ☐ müəssisəyə qısamüddətli kredit verilir
 - ☐ müəssisənin maliyyə vəziyyəti yaxşı olur
 - ☒ müəssisə müflisləşir
 - ☐ müəssisəyə büdcədən vəsait verilir
 - ☐ müəssisə maliyyə intizamına əməl edir
-

Sual: İstehsal olunan məhsulun həcmi xarakterizə edən göstəriciləri göstər (Çəki: 1)

- ☒ əmtəlik məhsul, satılan məhsul
 - ☐ ümumi məhsul
 - ☐ istehsal olunan məhsul, materiallar
 - ☐ hazır məhsul, köməkçi materiallar
 - ☐ bitməmiş istehsal, yanacaq enerji
-

Sual: Müəssisədə xərclərin idarə olunması prosesini göstər (Çəki: 1)

- ☐ maya dəyəri, istehsal xərcləri smetası
 - ☐ müəssisənin qısa müddətli kreditləşməsi, qiymətli kağızlar
 - ☒ proqnozlaşma, planlaşma, operativ idarə olunma, iqtisadi nəzarət
 - ☐ məhsul istehsalı planının yerinə yetirilməsi, vergi nəzarəti
 - ☐ dövlət maliyyə nəzarəti, audit nəzarəti, maya dəyərinin hesablanması
-

Sual: Müəssisədə sosial sığortaya ayırmalar hansı pul fonduna daxil edilir? (Çəki: 1)

- ☐ dövlət büdcəsinə
 - ☐ sığorta fonduna
 - ☒ dövlət sosial müdafiə fonduna
 - ☐ istehlak fonduna
 - ☐ ehtiyat fonduna
-

Sual: Müəssisədə nəqliyyat və təmir təsərrüfatlarından gəlirlər hansı gəlir qrupuna daxildir? (Çəki: 1)

- ☐ satışdan gəlir
- ☐ satışdankənar gəlir
- ☒ sair satışdan gəlir
- ☐ bölüşdürülməyən mənfəət

☐ balans mənfəəti

Sual: Hesablanmış amortizasiya ayırmaları hansı xərclərə daxil edilir? (Çəki: 1)

- ☐ dolayı xərclərə
 - ☒ birbaşa xərclərə
 - ☐ əsaslı təmir ilə əlaqədar xərclərə
 - ☐ məhsulun reallaşdırılması xərclərinə
 - ☐ kommersiya xərclərinə
-

Sual: Müəssisənin əsas iş fəaliyyəti ilə əlaqədar xərclər necə adlanır? (Çəki: 1)

- ☐ sair satışla əlaqədar xərclər
 - ☐ satışdankənar əməliyyatlarla əlaqədar xərclər
 - ☐ fəvqəladə xərclər
 - ☒ fəaliyyətin adi növü ilə əlaqədar xərclər
 - ☐ sadə və geniş təkrar istehsalı ilə əlaqədar xərclər
-

Sual: Müəssisədə məhsul istehsalı və satışı ilə əlaqədar xərclərin ödənilməsi necə qiymətləndirilir? (Çəki: 1)

- ☐ mənfəətin alınması
 - ☐ mənfəətin alınmaması
 - ☒ zərərsiz nöqtənin alınması
 - ☐ zərərin alınmaması
 - ☐ rentabelliğin təmin edilməsi
-

Sual: Müəssisədə material, yanacaq, enerji, əməkhaqqı və s. xərclər hansı xərc qrupuna daxil edilir? (Çəki: 1)

- ☐ dolayı xərclərə
 - ☐ tədavül xərclərinə
 - ☒ birbaşa xərclərə
 - ☐ kommersiya xərclərinə
 - ☐ məcburi xərclərə
-

Sual: Müəssisə satışından əldə edilən gəliri bölüşdürən zaman maya dəyərinə daxil olan hansı xərcləri birinci növbədə ödəyir? (Çəki: 1)

- ☒ istehlak olunmuş istehsal vasitələrinin dəyişməsi
 - ☐ kommersiya xərclərini
 - ☐ əməkhaqqını
 - ☐ mənfəət vergisini
 - ☐ maliyyə sanksiyalarına görə cərimələri
-

Sual: Müəssisə mənfəət vergisini hansı vəsaitdən ödəyir? (Çəki: 1)

- ☐ əsas iş fəaliyyətindən əldə edilən gəlirdən
- ☐ bölüşdürülməyən mənfəətdən
- ☒ vergiyə cəlb olunan mənfəətdən

- ☐ sair satışdan gəlirdən
 - ☐ satışdankənar əməliyyatlardan gəlirdən
-

Sual: Başqa müəssisələrin nizamnamə kapitalında pay iştirakı ilə əlaqədar aktivlər hansı aktivlərə daxildir? (Çəki: 1)

- ☒ maliyyə aktivləri
 - ☐ qeyri-material aktivlər
 - ☐ material aktivlər
 - ☐ dövriyyədənəkar aktivlər
 - ☐ əsas və dövriyyə aktivləri
-

Sual: Əgər bazarda istehsal olunmuş mallara tələb artarsa, o zaman bu hansı iqtisadi alətə təsir göstərəcək? (Çəki: 1)

- ☐ maya dəyərində
 - ☒ qiymətə
 - ☐ vergiyə
 - ☐ bank faizinə
 - ☐ dividendə
-

Sual: Satışdan əldə edilən gəlirin hesablanması üçün hesablama metodu hansı göstəricilərə əsaslanır? (Çəki: 1)

- ☐ istehsal, maya dəyəri, qiymət
 - ☐ tam maya dəyəri , vergi, qiymət
 - ☐ əmtəəlik məhsul, ümumi məhsul, qiymət
 - ☐ maya dəyəri, ümumi məhsul, mənfəət
 - ☒ keçici əmtəə qalıqları, əmtəəlik məhsul
-

Sual: Birbaşa metod ilə mənfəəti hesablayan zaman hansı amillərin mənfəətin səviyyəsinə təsirini müəyyən etmək mümkün deyil? (Çəki: 1)

- ☐ ümumi məhsul, əmtəəlikməhsul, maya dəyəri
 - ☒ qiymət, maya dəyəri, çeşidlər, keyfiyyət
 - ☐ dolayı xərclər, qiymət, istehsal maya dəyəri
 - ☐ sortluluq, kommersiya xərcləri, keçici əmtəə qalıqları
 - ☐ ilin əvvəlinə hazır məhsul qalıqları, qiymət, istehsal maya dəyəri
-

Sual: Plan ilinin sonuna hazır məhsul qalıqlarının tərkibini göstər (Çəki: 1)

- ☐ yola salınan mallar, alıcılar tərəfindən vaxtında ödənilməyən mallar
 - ☒ normativ həcmində satılmayan hazır məhsul qalıqları
 - ☐ alıcılarda məhsul mühafizədə olan mallar
 - ☐ ambarda olan faktiki həcmdə hazır məhsullar
 - ☐ alıcılara göndərilən, lakin ödənilmə vaxtı çatmayan mallar, yola salınan mallar
-

Sual: Alıcılar nə zaman malın dəyərini ödəməkdən imtina edirlər? (Çəki: 1)

- ☐ Nəqliyyat təşkilatı malı vaxtında yola salmadıqda

- ☒ satıcı müqavilə şərtlərini pozduqda
 - ☐ alıcının maliyyə vəziyyəti pis olduqda
 - ☐ alıcı iflasa uğradıqda
 - ☐ alıcı aldığı krediti geri qaytara bilmədikdə
-

Sual: Alıcı müəssisəyə nə zaman akkreditiv hesablaşma forması tətbiq edilir? (Çəki: 1)

- ☐ müqavilə şərtlərini pozduqda
 - ☐ krediti geri qaytarmazsa
 - ☒ ödəmə intizamını uzun müddət pozarsa
 - ☐ büdcəyə vergini ödəmirsə
 - ☐ sosial müdafiə fonduna ayırmaları vaxtında köçürməzsə
-

Sual: Nağdsız hesablaşmaların hansı formasından istifadə edən zaman alıcı təşkilat qısa müddətli kredit ala bilər? (Çəki: 1)

- ☐ çeklərdən
 - ☒ vekseldən
 - ☐ akkreditiv
 - ☐ ödəməmə tələbnaməsi
 - ☐ ödəmə tapşırıqları
-

Sual: Əgər alıcı təşkilat əsaslandırılmış halda satıcının hesab sənədini ödəməkdən imtina edərsə, o zaman alıcıya daxil olan mallara qarşı hansı maliyyə sanksiyası tətbiq edilir? (Çəki: 1)

- ☐ akkreditiv
 - ☐ malın dəyərini əvvəlcədən ödəmə
 - ☒ məsul mühafizə
 - ☐ malın dəyərini hissə-hissə ödəmə
 - ☐ malın dəyərini sonradan ödəmə
-

Sual: Müəssisədə gəlirlərin idarə olunması predmetinə daxil deyil (Çəki: 1)

- ☐ fəaliyyətin adi növündən gəlirlər
 - ☐ sair fəaliyyətlə əlaqədar gəlirlər
 - ☐ mənfəət
 - ☒ maya dəyəri
 - ☐ investisiya fəaliyyətindən gəlirlər
-

Sual: Büdcəyə, DSMF, banka və s. təşkilatlara ödəmələr müəssisədə hansı xərc qrupuna daxildir? (Çəki: 1)

- ☐ mənfəətin alınması ilə əlaqədar xərclər
 - ☐ mənfəətin alınması ilə əlaqədar olmayan xərclər
 - ☐ geniş təkrar istehsal xərcləri
 - ☒ məcburi ödəmələrlə əlaqədar xərclər
 - ☐ sosial xərclər
-

Sual: Müəssisədə məcburi ödəmələrin mənbələrini göstər (Çəki: 1)

- ☐ mənfəət
- ☐ xalis mənfəət
- ☐ satışdan gəlir
- ☐ heç biri
- ☒ hamısı

Sual: Müəssisədə dəyişən və birbaşa xərclər hansı xərclərə daxildir? (Çəki: 1)

- ☐ dolayı xərclər
- ☐ ümumzavod xərcləri
- ☐ kommersiya xərcləri
- ☒ istehsalla bilavasitə əlaqədar olan xərclər
- ☐ istehsalla bilavasitə əlaqədar olmayan xərclər

Sual: Müəssisədə məcburi xərclərə daxil olan elementləri göstər (Çəki: 1)

- ☐ material, köməkçi materiallar və s ilə əlaqədar xərclər
- ☒ kreditlər üçün plandan yuxarı faizlər, maliyyə cərimələri , vergilər
- ☐ inzibati işçilərin əməkhaqqı
- ☐ amortizasiya ayırmaları
- ☐ əsas əmək haqqı

Sual: Müəssisədə sosial vergilərlə əlaqədar xərclər hansı iqtisadi göstəriciyə daxildir? (Çəki: 1)

- ☐ balans mənfəətinə
- ☐ bölüşdürülməyən mənfəətə
- ☐ satışdankənar xərclərə
- ☒ maya dəyərinə
- ☐ sair satışla əlaqədar xərclərə

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	36
Maksimal faiz	36
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Müəssisədə satılan məhsulların rentabelliği hansı göstəricilər əsasında hesablanır? (Çəki: 1)

- ☐ qiymət, maya dəyəri
- ☐ əsas və dövriyyə kapitalı
- ☒ satışdan mənfəət, satışdan gəlir
- ☐ balans mənfəəti, satışdan gəlir

☐ xalis mənfəət, maya dəyəri, qiymət

Sual: Qeyri-normal kreditlər borcu müəssisədə nə zaman yaranır? (Çəki: 1)

- ☐ müəssisə yaxşı işlədikdə
 - ☐ müəssisədə zərərsiz nöqtə təmin edildikdə
 - ☐ müəssisədə mənfəət planı yerinə yetirildikdə
 - ☐ müəssisənin maliyyə vəziyyəti sabit olduqda
 - ☒ heç biri
-

Sual: Rentabellik göstəricisinin mahiyyəti? (Çəki: 1)

- ☐ döviyyə aktivləri istifadəsinin səmərəlik əmsalı
 - ☒ satışdan mənfəətin satışdan gəlirə nisbəti kimi
 - ☐ təmiz mənfəətin ümumi gəlirə nisbəti kimi
 - ☐ alış qabiliyyətinin əmsalı
 - ☐ firma aktivlərinə gəlirin nisbəti
-

Sual: Məhsulun satışından əldə edilən gəlirdən satılan məhsula çəkilən xərclər ödəniləndən sonra yerdə qalan hissə necə adlanır? (Çəki: 1)

- ☐ təmiz mənfəət
 - ☐ normal mənfəət
 - ☐ mənfəət
 - ☒ mühasibat mənfəəti
 - ☐ sabit mənfəət
-

Sual: Mənfəətin funksiyalarına aiddir: (Çəki: 1)

- ☐ alıcılar bağlanmış sazişlərə əməl edirlər və aldıkları əmətlərin dəyərini ödəyirlər; borcalanlar kredit müqavilələrinin tələblərini pozan murlar və öz borclarını ödəyirlər
 - ☒ müəssisənin fəaliyyəti nəticəsində əldə edilmiş iqtisadi səmərəni xarakterizə edir, müəssisənin maliyyə resurslarının əsas elementidir, müxtəlif səviyyəli büdcələrin gəlir hissəsinin formalaşması mənbəyidir
 - ☐ vergiödəyiciləri vergiləri ödəyirlər; müəssisə və şirkətlər öz məsrəflərini əldə etdikləri gəlirlər hesabına ödəyirlər
 - ☐ ümumi maliyyə təhlili və qiymətləndirilməsi, müəssisənin maliyyə resursları ilə təmin; maliyyə resurslarının bölgüsü
 - ☐ ümumi maliyyə təhlili və qiymətləndirilməsi; maliyyə resurslarının bölgüsü; döviyyə vəsaitlərinin idarə olunması
-

Sual: İstehsalda iştirak edən əsas fondların mahiyyətini göstər: (Çəki: 1)

- ☐ öz formasını istehsal prosesində dəyişərək hazır məhsula çevrilən material qiymətliləridir.
- ☐ istehsal prosesində uzun müddət xidmət edən, öz formasını dəyişən dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən fondlarıdır
- ☐ istehsal prosesinə uzun müddət xidmət edən, əsas formasını dəyimədən öz dəyərini istehsal edilən məhsulun üzərinə bir il ərzində tamamilə keçirən əmək vasitələri və predmetləridir

- ☐ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz əsas formasını dəyişən istehsal fondlarıdır
- ☒ uzun müddət istehsal tsiklində iştirak edir və öz istehlak dəyərini hissə hissə itirir.
-

Sual: İstehsal əsas fondların tərkibinə nələr daxildir? (Çəki: 1)

- ☒ bina , nəqliyyat vasitələri ,avadanlıq
- ☐ qurğu və materiallar
- ☐ nəqliyyat vasitələri və istehsal tullantıları
- ☐ binalar və yanacaq ehtiyatları
- ☐ ötürücü mexanizmlər , tara materialları,xammal
-

Sual: İstehsalın əsas fondlarının quruluşu necə müəyyən edilir? (Çəki: 1)

- ☐ aktiv hissələrin dəyərlərinin passiv hissə dəyərlərinə nisbəti
- ☒ ünsürlərdən hər birinin ümumi quruluşda xüsusi çəkisi kimi
- ☐ binaların dəyərinin istehsal avadanlıqlarının dəyərinə nisbəti
- ☐ texnoloji avadanlıqların dəyərinin binaların dəyərinə nisbəti
- ☐ əsas fondların dəyərinin istehsal gücündə xüsusi çəkisi
-

Sual: Aşağıda göstərilən istehsal vasitələrindən hansı əsas fond deyil? (Çəki: 1)

- ☐ bina
- ☐ dəzgah
- ☒ material
- ☐ qurğu
- ☐ nəqliyyat vasitəsi
-

Sual: Əsas fondların qiymətləndirmə üsulları hansılardır? (Çəki: 1)

- ☐ ilkin dəyərinə və təzələnmə əmsalı
- ☐ qalıq və satış dəyəri
- ☒ ilk və bərpa dəyəri
- ☐ köhnəlmə və amortizasiya dəyəri
- ☐ işləmə müddəti və satış dəyəri
-

Sual: Əsas fondların aşınma növləri hansılardır? (Çəki: 1)

- ☒ fiziki, mənəvi
- ☐ fiziki, texniki, mənəvi
- ☐ texniki, texnoloji, fiziki, mənəvi
- ☐ mənəvi, iqtisadi
- ☐ texniki , mənəvi
-

Sual: Əsas fondların amortizasiyası nədir? (Çəki: 1)

- ☐ əsas fondların dəyərindəki artım
- ☐ mənəvi aşınmaya məruz qalan əsas istehsal fondlarının dəyəri
- ☐ əsas fondların yeniləri ilə əvəz olunma faizi

- ☒ aşınma ilə əlaqədar, əsas fondun dəyərindən istehsal olunan məhsulun üzərinə keçən istehlak dəyəri
- ☐ əsas fondların satışından gələn gəlirdir
-

Sual: Müəssisədə əsas fondların hissə - hissə bərpası hansı mənbədən maliyyələşdirilir? (Çəki: 1)

- ☐ amortizasiya fondundan;
- ☒ təmir fondundan
- ☐ nizamnamə fondundan
- ☐ ehtiyat fondundan
- ☐ istehlak fondlarından
-

Sual: Binalar, qurğular və tikililər üçün amortizasiya norması nə qədərdir? (Çəki: 1)

- ☐ 25 faizədək
- ☐ 20 faizədək
- ☒ 10 faizədək
- ☐ 30 faizədək
- ☐ 15 faizədək
-

Sual: Əsas fondların istifadə müddəti bilinməyən qeyri-maddi ünsürləri üçün amortizasiya norması nə qədərdir? (Çəki: 1)

- ☐ 25 faizədək
- ☐ 20 faizədək
- ☐ 7 faizədək
- ☒ 10 faizədək
- ☐ 15 faizədək
-

Sual: Maşın və avadanlıqlar üçün amortizasiya norması nə qədərdir? (Çəki: 1)

- ☒ 25 faizədək
- ☐ 20 faizədək
- ☐ 7 faizədək
- ☐ 10 faizədək
- ☐ 15 faizədək
-

Sual: Əsas fondlardan istifadənin ümumi göstəriciləri hansılardır? (Çəki: 1)

- ☐ əsas fondların dəyərinin artım tempi və köhnəlmə müddəti
- ☐ iqtisadi və sosial
- ☐ fondverimi və köhnəlmə müddəti
- ☐ fondtutumu və təzələnmə əmsali
- ☒ fondverimi növbəlilik əmsali, fond tutumu
-

Sual: Fondverimi göstəricisi necə hesablanır? (Çəki: 1)

- ☐ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların dəyərinə nisbəti kimi

- ☐ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların qalıq dəyərinə nisbəti kimi
 - ☐ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların bərpa dəyərinə nisbəti kimi
 - ☐ əsas fondların orta illik dəyərinin il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmninə nisbəti kimi
 - ☒ il ərzində istehsal olunmuş məhsulun dəyər ifadəsində həcmnin əsas fondların orta illik dəyərinə nisbəti kimi
-

Sual: Müəssisənin əsas fondlarının strukturuna hansı amil təsir göstərmir? (Çəki: 1)

- ☐ elmi-texniki tərəqqi
 - ☐ istehsal edilən məhsulun mürəkkəblik səviyyəsi
 - ☒ kadrların idarə edilməsinin təkmiləşdirilməsi
 - ☐ istehsalın təmərküzləşmə səviyyəsi
 - ☐ istehsalın ixtisaslaşma səviyyəsi
-

Sual: Müəssisədə əsas istehsal fondlarının qiymətləndirilməsinin natural gös-təricilərindən hansı məqsədlər üçün istifadə edilir? (Çəki: 1)

- ☐ istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqları və fondtutumunu müəyyən etmək üçün
 - ☐ kadrlara olan tələbatı və istehsal gücünü müəyyən etmək
 - ☐ əsas fondların texniki tərkibini və amortizasiya ayırmalarını müəyyən etmək
 - ☒ əsas fondların texniki tərkibini və istehsal gücünü müəyyən etmək
 - ☐ avadanlıq balansı tərtib etmək və fondverimini müəyyən etmək
-

Sual: Müəssisədə istehsal əsas fondlarının qiymətləndirilməsinin dəyər gös-təricilərindən hansı məqsədlər üçün istifadə edilir? (Çəki: 1)

- ☐ avadanlıq balansı tərtib etmək
 - ☐ istehsal gücünü müəyyən-ləş-dir-mək
 - ☐ istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqları müəyyən etmək
 - ☐ əsas fondların texniki tərkibini və istehsal gücünü müəyyən etmək
 - ☒ amortizasiyanı hesablamaq və fondverimini müəyyən etmək
-

Sual: Müəssisəsinin əsas fondlarına nə aid deyil? (Çəki: 1)

- ☐ Binalar, qurgular
 - ☒ Hazır məhsul yolda olan mallar
 - ☐ Səxdə qurulmuş avadanlıq
 - ☐ Nəqliyyat vasitələri, maşınlar
 - ☐ Zavoddaxili su kəmərləri
-

Sual: Müəssisə 1200 manatlıq kompyuter alır. Onlar hansı fondlara daxildir? (Çəki: 1)

- ☐ qeyri material aktivlərə
- ☐ dövriyyə fondlarına
- ☐ maliyyə aktivlərə
- ☐ tədavul dövrüyə fonduna

● material aktivlərə

Sual: Müəssisənin dövriyyə fondları nədir? (Çəki: 1)

- ☐ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
 - ☐ istehsal prosesində iştirakından asılı olmayaraq, dəyərini itirən fondlardır
 - ☐ öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar
 - ☐ istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
 - ☒ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını tezliklə dəyişən fondlarıdır
-

Sual: Dövriyyə fondlarının tərkib üsurləri hansılardır? (Çəki: 1)

- ☐ tədavül fondları, gələcək dövrün xərcləri, pul vəsaitləri və məşinlər
 - ☐ yanacaq, təmir ehtiyatları, hazır məhsul və binalar
 - ☒ istehsal ehtiyatları, bitməmiş istehsal, gələcək dövrün xərcləri və hazır məhsul
 - ☐ pul vəsaitləri, azqiymətli tezköhnələn əşyalar, debitor borcları
 - ☐ gələcək dövrün xərcləri, tədavül fondları, pul vəsaitləri, kreditlər
-

Sual: Normalaşdırılmayan dövriyyə vəsaitlərinə aiddir: (Çəki: 1)

- ☐ istehsal ehtiyatları
 - ☐ bitməmiş istehsal
 - ☐ gələcək dövrün xərcləri
 - ☐ hazır məhsul
 - ☒ pul vəsaitləri
-

Sual: Dövriyyə vəsaitlərinin dövretmə əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ dövrüyyə fondlarının həcmnin tədavül fondlarının həcminə nisbəti kimi
 - ☐ topdansaş qiymətində realizə olunmuş məhsulun həcmnin tədavül fondlarının həcminə nisbəti kimi
 - ☐ dövriyyə vəsaitlərinin orta illik qatılığının topdansaş qiymətində realizə olunmuş məhsulun həcminə nisbəti kimi
 - ☒ topdansaş qiymətində realizə olunmuş məhsulun həcmnin dövriyyə vəsaitlərinin orta illik qatılığına nisbəti kimi
 - ☐ dövriyyə vəsaitlərinin orta illik qatılığının dövriyyə fondlarının həcminə nisbəti kimi
-

Sual: Dövriyyə vəsaitinin yüklənmə əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ topdansaş qiymətində realizə olunmuş məhsulun həcmnin dövriyyə vəsaitlərinin orta illik qatılığına nisbəti kimi
- ☐ dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisinin tərsi kimi
- ☒ dövriyyə vəsaitinin orta illik qatılığının topdansaş qiymətində realizə olunmuş məhsulun həcminə nisbəti kimi
- ☐ dövriyyə vəsaitlərinin dövretmə sürətinin dövrdəki günlərin sayına nisbəti kimi

☐ istehsal edimiş məhsulun həcmninin tədavül fondlarının həcminə nisbəti kimi

Sual: Bitməmiş istehsaldakı dövriyyə vəsaitinin normativi aşağıdakı amillərin hansından aslıdır? (Çəki: 1)

- ☐ istehsal tsiklinin uzunluğundan, əsas fondların yeniləşmə əmsalından və məhsulun mayaya dəyərindən
 - ☐ istehsal olunan məhsulun həcmi və tərkibindən, reallaşdırılmış məhsulun həcmindən
 - ☐ istehsal olunan məhsulun həcmi, işçilərin sayı və istehsal tsiklinin uzunluğundan
 - ☐ istehsal prosesində xərclərin artma xarakterindən, məhsulun mayaya dəyərindən və əməyin təşkilindən
 - ☒ istehsal tsiklinin uzunluğundan, ümumi məhsula çəkilən xərclərdən və istehsal prosesində xərclərin artma əmsalından
-

Sual: Aşağıdakı amillərdən hansı dövriyyə vəsaitinin dövretmə sürətinə təsir göstərir? (Çəki: 1)

- ☐ əsas fondların amortizasiyası
 - ☐ əsas fondların orta illik dəyəri
 - ☐ mənfəətin həcmi
 - ☐ amortizasiya norması
 - ☒ istehsal tsiklinin uzunluğu
-

Sual: Gələcək dövrün xərclərinə daxildir: (Çəki: 1)

- ☐ gələcək dövrdə çəkilmiş, lakin gələcəkdə gəlir kimi məhsulun reallaşdırılmasından əldə edilən vəsaitlər
 - ☐ hazırkı dövrdə satılmış, lakin gələcəkdə ödəniləcək məhsullar
 - ☒ hazırkı dövrdə çəkilmiş, lakin gələcəkdə xərc kimi məhsulun mayaya dəyərinə daxil edilməklə geri qaytarılan xərclər
 - ☐ gələcəkdə çəkilmiş, lakin hazırkı dövrdə xərc kimi məhsulun mayaya dəyərinə daxil edilməklə geri qaytarılan xərclər
 - ☐ Hazırkı dövrdə çəkilmiş, lakin hazırkı dövrdə əldə edilən gəlirə daxil edilmir
-

Sual: Xalis mənfəətin əsas istehsal fondlarının orta qalıqına nisbəti kimi hansı rentabellik göstəricisi hesablanır? (Çəki: 1)

- ☐ dövriyyə aktivlərinin
 - ☐ qeyri-material aktivlərin
 - ☒ dövriyyədən kənar aktivlərin
 - ☐ maliyyə aktivlərinin
 - ☐ qeyri-istehsal əsas fondların.
-

Sual: Müəssisələrin maliyyə resurslarına yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlərə aid deyil? (Çəki: 1)

- ☐ sığorta ödənişləri
- ☐ büdcə vəsaitləri
- ☐ qiymətli kağızlar üçün dividendlər və faizlər

- ☐ sahə strukturlarından daxil olan vəsaitlər
- ☒ satışdan gəlir

Sual: Xalis mənfəət və istehsal fondlarının orta qalığı göstəriciləri əsasında müəssisədə hansı rentabellik hesablanır? (Çəki: 1)

- ☐ satışın rentabelliği]
- ☐ xərclərin rentabelliği
- ☒ aktivlərin rentabelliği
- ☐ cari aktivlərin rentabelliği
- ☐ əsas kapitalın rentabelliği.

Sual: Özünü maliyyələşmə prinsipinin mahiyyəti? (Çəki: 1)

- ☒ Müəssisə bütün xərclərini xüsusi vəsait hesabına maliyyələşdirir
- ☐ Müəssisə büdcəyə ayrılan vergilər yolu ilə maliyyələşir
- ☐ Müəssisə büdcə vəsaitlərini düzgün istiqamətdə istifadə edərək maliyyələşir
- ☐ Müəssisə səhm və isteqrazların emissiyası yolu ilə maliyyələşir
- ☐ müəssisə bank kreditləri vasitəsi ilə maliyyələşir

Sual: Nizamnamə kapitalına xarakterik olmayan hal (Çəki: 1)

- ☐ Nizamnamə kapitalı səhimdar cəmiyyəti səhmlərinin nominal dəyərinin cəmidir
- ☐ Nizamnamə kapitalı müəssisənin investorlarının maraqları qarşılığında sığorta kimi qiymətləndirilir
- ☐ Səhimdar cəmiyyətinin yaradılması zaman səhmlər iştirakçılar arasında bölünməli və ona görə də ödənişlər nizamnaməyə uyğun olaraq həyata keçirilməlidir
- ☐ Nizamnamə kapitalı balansın passivində əks olunur
- ☒ Nizamnamə kapitalı ehtiyat kapitalı və mənfəətdən ibarətdir

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Müəssisənin uzun müddətə maliyyələşmə mənbəyi deildir? (Çəki: 1)

- ☐ Nizamnamə kapitalı
- ☐ ehtiyat kapital
- ☐ Mənfəət
- ☐ Istiqrazların buraxılması
- ☒ Dövrüyyə vəsaitləri

Sual: Maliyyə təhlinin icraçıları kimlərdir (Çəki: 1)

- ☐ Mühəndislər
 - ☒ Maliyyə menecerləri
 - ☐ Firmanın rəhbəri
 - ☐ Informasiya icazəsi olmayan fiziki və hüquqi şəxslər
 - ☐ heç kim
-

Sual: Səhimdar cəmiyyət ən azı neçə şəxs tərəfindən yaradıla bilər (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 6
-

Sual: Maliyyə menecmentinin vəzifələrinə aid deyil (Çəki: 1)

- ☐ Büdcə planının tərtibi
 - ☐ İnvestisiya layihələrinin qiymətləndirilməsi
 - ☐ Satış bazarının öyrənilməsi
 - ☐ Qiymət siyasətinin müəyyənləşməsi
 - ☒ təchizat işlərinin həyata keçirilməsi
-

Sual: Əsas kapitalın istehlak olunan dəyəri necə adlanır? (Çəki: 1)

- ☒ amortizasiya
 - ☐ amortizasiya norması
 - ☐ surətlənmiş amortizasiya
 - ☐ kapital tutumu
 - ☐ mənfəət norması
-

Sual: Kreditin görə faiz dərəcələri artarsa, bu müəssisədə hansı vəsaitin azalmasına səbəb olacaq? (Çəki: 1)

- ☐ gəlirin
 - ☐ balans mənfəətinin
 - ☒ xalis mənfəətin
 - ☐ sair satışdan gəlirin
 - ☐ satışdan gəlirin
-

Sual: Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilində istifadə olunan nəzarət metodu: (Çəki: 1)

- ☐ İnteqral metod
 - ☐ Balans metodu
 - ☒ müqayisə metodu
 - ☐ Maliyyə hesablamaq metodları
 - ☐ Differensial metod
-

Sual: Maliyyə sanksiyalarına görə müəssisəyə daxil olan gəlirlər hansı əməliyyatlar üzrə gəlirlərə daxil edilir? (Çəki: 1)

- ☐ sair satışla əməliyyatlar
 - ☐ satışla əlaqədar əməliyyatlara
 - ☒ satışdankənar əməliyyatlara
 - ☐ investisiya fəaliyyəti ilə əlaqədar əməliyyatlar
 - ☐ maliyyə fəaliyyəti ilə əlaqədar əməliyyatlar.
-

Sual: Xalis mənfəət və istehsal fondlarının orta qalığı göstəriciləri əsasında müəssisədə hansı rentabellik hesablanır? (Çəki: 1)

- ☐ satışın rentabelliği
 - ☐ xərclərin rentabelliği
 - ☒ aktivlərin rentabelliği
 - ☐ cari aktivlərin rentabelliği
 - ☐ əsas kapitalın rentabelliği.
-

Sual: istehsalın səviyyəsinin müəyyən edilməsinə görə müəssisənin xərcləri bölünür: (Çəki: 1)

- ☐ birbaşa və dolay xərclərə
 - ☐ istehsal və maliyyə xərclərinə
 - ☒ birbaşa dəyişən xərclərə
 - ☐ ticarət və maliyyə xərcləri
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Cari ildə aşkar edilən keçən illərin mənfəəti müəssisədə maliyyə nəzarətinin hansı metodu və nə zaman aşkar edilir? (Çəki: 1)

- ☐ plan ilində təftiş metodu ilə
 - ☐ cari ildə müayinə yolu ilə
 - ☒ hesabat ilində təftiş metodu ilə
 - ☐ plan ilində təhlil metodu ilə
 - ☐ hesabat ilində təhlil yolu ilə.
-

Sual: Maliyyə planında hansı göstəricilər əks olunur: (Çəki: 1)

- ☐ ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natəbii və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur
 - ☐ işçilərin zəruri sayı, əmək haqqı fonduunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır
 - ☐ planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır
 - ☐ müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir
 - ☒ müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə maliyyə münasibətləri.
-

Sual: Şirkətin kapital qoyuluşunun həyata keçirilməsi ilə əlaqədar çəkdiyi xərclər: (Çəki: 1)

- ☒ uzunmüddətli xərclərdir
 - ☐ cari xərclərdir
 - ☐ xüsusi xərclərdir
 - ☐ dolayı xərclər
 - ☐ cari əsas xərclər
-

Sual: Kapital qoyuluşunun təkrar istehsalının tərkibini göstər: (Çəki: 1)

- ☐ xüsusi və borc vəsaitləri
 - ☐ investisiyanın aktiv (avadanlıq) və passiv (bina və qurğular) hissələri
 - ☒ yeni tikinti, genişləndirmə və yenidənqurma
 - ☐ uzunmüddətli və qısamüddətli vəsaitlər
 - ☐ qısa müddətli kredit aktivləri
-

Sual: Kapital qoyuluşunun təkrar istehsal strukturu necə müəyyən edilir? (Çəki: 1)

- ☐ əsas fondların aktiv hissəsinin və passiv hissəyə nisbəti
 - ☒ yeni tikintiy, tikintiy quraşdırma və fəaliyyətdə olan müəssisənin genişləndirilməsi xərclərinin nisbəti
 - ☐ real, maliyyə və intellektual investisiyalara
 - ☐ xüsusi və borc kapitalının formalaşdırılmasına
 - ☐ avadanlıqların yeni tikintilərə olan nisbəti
-

Sual: İnnovasiya: (Çəki: 1)

- ☐ elmi tədqiqatların aparılması hüquqdur
 - ☐ patentdir
 - ☒ elmi-texniki tərəqqinin nailiyyətləri ilə bağlı olan investisiyalardır
 - ☐ ticarət nişanıdır
 - ☐ lisenziyalar
-

Sual: İnnovasiya hansı kapital qoyuluşuna aiddir? (Çəki: 1)

- ☐ uzunmüddətli kapital qoyuluşuna
 - ☐ qısamüddətli kapital qoyuluşuna
 - ☒ elmi-texniki tərəqqinin nailiyyətləri ilə bağlı olan kapital qoyuluşlarına
 - ☐ ortamüddətli kapital qoyuluşlarıdır
 - ☐ təmir xərcləridir
-

Sual: Bir ilə qədər müddətdə gəlir əldə etmək məqsədi ilə edilən qoyuluşlar: (Çəki: 1)

- ☐ Müəyyən maliyyə qoyuluşlarıdır
 - ☒ qısamüddətli maliyyə qoyuluşlarıdır
 - ☐ ortamüddətli maliyyə qoyuluşlarıdır
 - ☐ müddətsiz maliyyə qoyuluşlarıdır
 - ☐ Cari və orta müddətli maliyyə qoyuluşlarıdır
-

Sual: Cari maliyyə planında fəaliyyətin adi növündən mənfəət necə adlanır? (Çəki: 1)

- ☐ sair satışdan mənfəət
 - ☐ qeyri-sənaye xarakterli iş, xidmət və məhsul satışından mənfəət
 - ☒ satışdan mənfəət
 - ☐ satışdankənar əməliyyatlardan mənfəət
 - ☐ maliyyə fəaliyyətindən mənfəət
-

Sual: Başqa müəssisələrin nizamnamə kapitalından iştirakdan əldə edilən mənfəət və gəlir müəssisənin hansı fəaliyyətdən gəlirlərinə daxildir? (Çəki: 1)

- ☐ əsas iş fəaliyyətindən
 - ☐ maliyyə fəaliyyətindən
 - ☒ investisiya fəaliyyətindən
 - ☐ əməliyyat fəaliyyətindən
 - ☐ istehsal fəaliyyətindən
-

Sual: Planlaşma nədir? (Çəki: 1)

- ☐ iqtisadi tənzimləmədir
 - ☐ özünümaliyyələşmədi
 - ☒ idarəetmə funksiyasıdır
 - ☐ nəzarət funksiyasıdır
 - ☐ proqnozlaşmadır
-

Sual: Planlaşmanın mahiyyətini göstər (Çəki: 1)

- ☐ maliyyələşmədir
 - ☐ məqsədli qərarların işlənməsidir
 - ☒ qərarların işlənməsi və qəbulu prosesidir
 - ☐ istehsal və satışın həyata keçirilməsidir
 - ☐ gəlir və xərclərin istifadəsi deməkdir
-

Sual: Maliyyə planlaşdırılmasının əhəmiyyətini göstər: (Çəki: 1)

- ☒ istehsal planının yerinə yetirilməsinin maliyyə resursları ilə təmin edilməsi
 - ☐ büdcəyə gəlirlərin vaxtında ödənilməsi
 - ☐ sığorta haqlarının ödənilməsi
 - ☐ möhkəm passivlərin müəyyən edilməsi
 - ☐ maya dəyərinin aşağı salınması
-

Sual: Maliyyə planlaşdırılmasının əsas vəzifələrinə aid deyil. (Çəki: 1)

- ☐ istehsal, investisiya və maliyyə fəaliyyətinin zəruri maliyyə təminatı
 - ☐ kapitalın səmərəli qoyuluş yollarının müəyyən edilməsi
 - ☐ təsərrüfat daxili ehtiyatların aşkar edilməsi
 - ☒ maliyyə planlaşdırılmasının normativ metodu
 - ☐ maliyyə vəziyyəti üzərində nəzarət
-

Sual: Maliyyə planlaşdırılması təcrübəsində tətbiq edilən metod (Çəki: 1)

- ☐ birbaşa metod
- ☐ nəzarət metodu
- ☒ normativ metod
- ☐ norma metodu
- ☐ əmsal metodu

Sual: Maliyyə planlaşdırılmasının metodlarına aid olmayanı göstər (Çəki: 1)

- ☐ çoxvariantlılıq metodu
- ☐ iqtisadi təhlil metodu
- ☐ pul axınları metodu
- ☒ hesabat metodu
- ☐ iqtisadi-riyazi modelləşmə metodu

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: «Balansın proqnozu» planının passiv bölməsində göstərilən element (Çəki: 1)

- ☐ dövriyyədənəkar aktivlərin balans dəyəri
- ☐ bitməmiş kapital qoyuluşu
- ☒ materiallara görə kreditlər borcu
- ☐ xammal, materiallar üzrə ehtiyatlar
- ☐ kassa, hesablama hesabı

Sual: «Balansın proqnozu»nun aktivində göstərilən element (Çəki: 1)

- ☐ bankın kreditləri
- ☐ kreditör borcu
- ☒ qeyri-material aktivləri
- ☐ ödənilmək üçün veksəl
- ☐ səhmlərin emmissiyası

Sual: Operativ maliyyə planlaşdırılması zamanı tərtib olunan plan (Çəki: 1)

- ☐ uzunmüddətli kredit planı
- ☐ biznes-plan
- ☒ ödəmə təqvimi
- ☐ «pul vəsaitinin hərəkəti» proqnozu
- ☐ balansın proqnozu

Sual: «Ödəmə təqvimi» neçə hissədən ibarətdir (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Operativ maliyyə planlarına daxil olan plan (Çəki: 1)

- ☐ hesabat balansı
 - ☐ mənfəət və zərərlər planı
 - ☒ kassa planı
 - ☐ gəlirlər və xərclər balansı
 - ☐ strateji plan
-

Sual: Kassa planında hansı əməliyyatlar göstərilir? (Çəki: 1)

- ☐ məhsul satışından gəlir
 - ☐ budcəyə verginin ödənilməsi
 - ☒ əmək haqqının ödənilməsi
 - ☐ kommersiya xərclərinin ödənilməsi
 - ☐ sığorta ödənişləri
-

Sual: Cari maliyyə planlaşdırılmasında «əsas fəaliyyətdən gəlirlər» hansı planda göstərilir? (Çəki: 1)

- ☐ mənfəət və zərərlər haqqında proqnozda
 - ☐ kassa haqqında
 - ☒ pul vəsaitlərinin hərəkəti haqqında
 - ☐ balansın proqnozunda
 - ☐ biznes planda
-

Sual: Maliyyə planlaşdırılması prosesinin birinci mərhələsində hansı fəaliyyət həyata keçirilir? (Çəki: 1)

- ☐ maliyyə planının layihəsi hazırlanır
 - ☐ proqnoz sənədləri hazırlanır
 - ☒ hesabat dövrünün maliyyə göstəriciləri qiymətləndirilir
 - ☐ perspektiv plan tərtib olunur
 - ☐ cari plan tərtib olunur
-

Sual: Maliyyə planlaşdırılması təsnifatına görə neçə yerə bölünür? (Çəki: 1)

- ☐ 2
 - ☐ 4
 - ☒ 3
 - ☐ 5
 - ☐ 1
-

Sual: Maliyyə planlaşdırılması prosesinin axırncı mərhələsi nə ilə başa çatır? (Çəki: 1)

- ☐ biznes-planın tərtibi
 - ☐ operativ planın tərtibi
 - ☒ planın icrası və icrası üzərində nəzarət
 - ☐ maliyyə göstəricilərinin təhlili
 - ☐ pul vəsaitinin hərəkəti proqnozunun hazırlanması
-

Sual: Maliyyə planlaşdırılmasının çoxvariantlıq metodunun mahiyyətini göstər (Çəki: 1)

- ☐ natural və dəyər göstəricilərinin hərəkətindəki tendensiyanı
 - ☐ norma və normativlər əsasında maliyyə resurslarına tələbat müəyyən edilir
 - ☒ plan hesablamaların başqa növlərinin işlənilməsi
 - ☐ göstəricilərin əmsal üsulu ilə hesablanması
 - ☐ göstəricilərin nəzarət üsulu ilə hesablanması
-

Sual: «Balansın proqnozu»nda kapital, planın hansı bölməsində göstərilir? (Çəki: 1)

- ☐ uzunmüddətli passivlər
 - ☐ qısamüddətli passivlər
 - ☒ aktivlər
 - ☐ dövriyyə aktivləri
 - ☐ xüsusi vəsaitin mənbəyi
-

Sual: «Balansın proqnozu»nun qısa müddətli passivlər bölməsində hansı element göstərilir? (Çəki: 1)

- ☐ nizamnamə kapitalı
 - ☐ bölüşdürülməyən mənfəət
 - ☒ büdcəyə vergilər üzrə borc
 - ☐ gələcək dövrün xərcləri
 - ☐ hazır məhsul
-

Sual: Biznes-planın axırncı bölməsi necə adlanır? (Çəki: 1)

- ☐ istehsal planı
 - ☐ marketinq planı
 - ☒ maliyyə strategiyası
 - ☐ maliyyə planı
 - ☐ investisiya planı
-

Sual: Müəssisədə maliyyə təhlilinin predmetini göstər: (Çəki: 1)

- ☐ istehsal olunan məhsullar
 - ☐ ümumi məhsul
 - ☒ müəssisənin maliyyə vəziyyəti
 - ☐ müəssisənin satış fəaliyyəti
 - ☐ müəssisənin təchizat vəziyyəti.
-

Sual: Maliyyə təhlilinin məqsədi: (Çəki: 1)

- ☐ istehsal planının yerinə yetirilməsi haqqında məlumat
 - ☐ dövriyyə kapitalının vəziyyətinə nəzarət
 - ☒ maliyyə vəziyyəti haqqında məlumat almaq
 - ☐ büdcəyə vergilərin ödənilməsi haqqında məlumat almaq
 - ☐ satıcılara olan ödəmələr haqqında məlumat almaq.
-

Sual: Maliyyə təhlilinin əsas əhəmiyyətini göstər: (Çəki: 1)

- ☐ istehsal fondlarından istifadənin yaxşılaşdırılması ehtiyatları
 - ☐ dövriyyə kapitalından səmərəli istifadə
 - ☒ maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün ehtiyatların aşkar edilməsi
 - ☐ tədavi sferasında dövriyyə kapitalından istifadənin sürətləndirilməsi
 - ☐ büdcəyə vergilərin vaxtında və tam məbləğdə ödənilməsi.
-

Sual: Müəssisənin maliyyə vəziyyətinin xarakteristikasını göstər: (Çəki: 1)

- ☐ satış planının yerinə yetirilməsi
 - ☐ maya dəyərində daxil olan xərclər
 - ☒ fəaliyyətinin son iş nəticələrini müəyyən etmək
 - ☐ iqtisadi həvəsləndirmə fondları
 - ☐ büdcəyə vergilərin ödənilməsi
-

Sual: Müəssisənin maliyyə vəziyyətinin təhlili neçə mərhələni əhatə edir? (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☒ 6
 - ☐ 5
 - ☐ 4
-

Sual: Maliyyə vəziyyətinin təhlilinin birinci mərhələsinin mahiyyətini göstər: (Çəki: 1)

- ☐ ödəmə qabiliyyətinin və maliyyə sabitliyinin qiymətləndirilməsi
 - ☐ kredit qabiliyyətinin qiymətləndirilməsi
 - ☒ maliyyə vəziyyətinin ümumi qiymətləndirilməsi
 - ☐ balansın likvidliyinin qiymətləndirilməsi
 - ☐ dövriyyə aktivlərinin dövriyyəsinin təhlili.
-

Sual: Maliyyə təhlilinin müqayisə metodunun əsasını nə təşkil edir ? (Çəki: 1)

- ☐ göstəricilər qruplaşdırılır
 - ☐ təhlil aparmaq üçün cədvəl tərtib olunur
 - ☒ plan və faktiki göstəricilər
 - ☐ əmsal göstəricilərindən istifadə olunur
 - ☐ mütləq maliyyə göstəricisinin başqa bir göstəriciyə nisbəti kimi götürülür
-

Sual: Maliyyə təhlilinin metoduna aid deyil? (Çəki: 1)

- ☒ nəzarət metodu
- ☐ müqayisə metodu
- ☐ qruplaşma metodu
- ☐ maliyyə əmsalları
- ☐ cədvəl tərtib etmək

Sual: Maliyyə təhlilinin metodlarını göstər: (Çəki: 1)

- ☐ müqayisə
- ☐ qruplaşma
- ☐ maliyyə əmsalları
- ☐ heç biri deyil
- ☒ hamısıdır

Sual: Müəssisədə maliyyə təhlilinin əsas məlumat mənbəyini göstər: (Çəki: 1)

- ☐ biznes-plan
- ☐ pul vəsaitinin hərəkəti proqnozu
- ☒ mühasibat balansı
- ☐ ödəmə təqvim
- ☐ kassa planı

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Müəssisənin maliyyə vəziyyətinin ümumi qiymətləndirilməsi hansı göstəricilər əsasında aparılır? (Çəki: 1)

- ☐ maya dəyəri, kommersiya xərcləri, mənfəət
- ☐ satış planı, qeyri-istehsal xərcləri
- ☒ əmlakın dəyəri, dövriyyədən kənar və dövriyyə aktivləri
- ☐ zərərlər, möhkəm passivlər, bölüşdürülməyən mənfəət
- ☐ istehsal maya dəyəri, rentabellik, istehsal planı, zərərlər

Sual: Müəssisənin maliyyə sabitliyi hansı göstərici ilə müəyyən edilir? (Çəki: 1)

- ☐ balansın likvidliyi
- ☐ kredit qabiliyyəti
- ☒ ödəmə qabiliyyəti
- ☐ hesablaşmaların vəziyyəti
- ☐ debitor və kreditor borcları

Sual: Müəssisənin ödəmə qabiliyyətinin mahiyyətini göstər (Çəki: 1)

- ☐ debitor borcu kreditor borcdan azdır
 - ☐ debitor borcu və pul vəsaiti qısamüddətli kreditorlardan azdır
 - ☒ debitor borcu, pul vəsaiti və s. aktivlər qısamüddətli kreditlərdən və kreditor borclarından çoxdur və azdır
 - ☐ pul vəsaiti passivlərdən azdır
 - ☐ qısamüddətli kreditlər debitor borcundan azdır.
-

Sual: Müəssisənin maliyyə sabitliyini təhlil etmək üçün hansı göstəricinin hesablanması zəruridir? (Çəki: 1)

- ☐ xərclərin ödənilməsi üçün mənfəətin həcmi
 - ☐ xərcləri planlaşdırmaq üçün maya dəyəri göstəricisini
 - ☐ ehtiyatların və xərclərin formalaşması üçün vəsaitin artıqlığı və çatışmamazlığı
 - ☒ material aktivlərinin və passivlərin həcmi göstəricisini, maya dəyəri, rentabellik
 - ☐ [yeni cavab]
 - ☐ hesablaşma hesabında olan pul vəsaiti.
-

Sual: Müəssisədə böhranlı maliyyə vəziyyətinin mahiyyətini göstər: (Çəki: 1)

- ☐ əgər xüsusi dövriyyə vəsaiti qısamüddətli kreditdən çox olarsa
 - ☐ əgər xüsusi dövriyyə vəsaiti uzunmüddətli öhdəliklərdən çox olarsa
 - ☒ əgər ehtiyatlar xüsusi dövriyyə vəsaitindən və qısamüddətli kreditlərdən çox olarsa
 - ☐ əgər kreditor borcu debitor borcundan az olarsa
 - ☐ əgər müəssisənin passivləri aktivlərindən az olarsa.
-

Sual: Müəssisənin kredit qabiliyyətinin mahiyyətini göstər: (Çəki: 1)

- ☐ kreditin təminatının olmaması
 - ☐ kredit üçün faizin artırılması
 - ☒ borcların vaxtında ödənilməsi
 - ☐ kreditin vaxtında silməməsi
 - ☐ kreditlər üçün faizlərin artırılması
-

Sual: Müəssisənin kredit qabiliyyəti təhlil edilən zaman daha hansı göstərici də qiymətləndirilir? (Çəki: 1)

- ☐ mənfəət
 - ☐ maya dəyəri
 - ☒ balansın likvidliyi
 - ☐ hesabat balansı
 - ☐ maliyyə planı.
-

Sual: Balansın likvidliyinin mahiyyətini göstər: (Çəki: 1)

- ☐ aktivlərin borclardan az olması
- ☐ borcların aktivlərdən çox olması
- ☒ aktivlər hesabına borcların ödənilmə səviyyəsi
- ☐ ödəmə qabiliyyətinin pis olması

☐ debitor və kreditor borcları.

Sual: Aktivlərin likvidliyinin mahiyyətini göstər: (Çəki: 1)

- ☐ passivlərin pul vəsaitinə çevrilməsi üçün vaxt
 - ☐ material aktivləri və əsas kapital
 - ☒ aktivin pul vəsaitinə çevrilməsi üçün tələb olunan vaxtın müddəti
 - ☐ dövriyyədənəkar aktivlər və qeyri-material aktivlərin pul forması
 - ☐ pul formasında xammal, material, maşın, avadanlıq.
-

Sual: Müəssisənin maliyyə resursların vacib tərkib hissəsini hansı aktivlər təşkil edir? (Çəki: 1)

- ☐ Kassada olan pul vəsaiti
 - ☐ qeyri-material aktivlər
 - ☒ xammal, material, hazır məhsul
 - ☐ kreditor borcları
 - ☐ debitor borcları.
-

Sual: Dövriyyə aktivlərindən istifadənin təhlili üçün hansı göstəricidən istifadə edilir? (Çəki: 1)

- ☐ Dövriyyə vəsaitin birgünlük xərci
 - ☐ Materiallar üçün ehtiyat norması
 - ☒ dövriyyə vəsaitinin dövriyyəsi
 - ☐ kreditor borclarının dövriyyəsi
 - ☐ dövriyyədənəkar aktivlərin dövriyyəsi.
-

Sual: Dövriyyə vəsaitinin dövriyyəsi hansı göstəricilər əsasında hesablanır? (Çəki: 1)

- ☐ mənfəət, maya dəyəri
 - ☐ material aktivləri, sair satışdan gəlir
 - ☒ satışdan gəlir, dövriyyə aktivinin orta qalığı
 - ☐ qeyri-material aktivlər, satışdankənar əməliyyatlardan gəlir
 - ☐ istehsal xərcləri, satışdan gəlir, mənfəət, tam maya dəyəri.
-

Sual: Dövriyyə aktivlərinin orta illik qalığı necə hesablanır? (Çəki: 1)

- ☐ ilin əvvəlinə qalıq vurulsun ilin axırına olan qalıq
 - ☐ ilin əvvəlinə qalıq çıxılsın ilin axırına qalıq
 - ☒ ilin əvvəlinə və axırına olan qalıqların yarısı
 - ☐ ilin əvvəlinə və axırına qalıqların cəmi bölünsün on ikiyə
 - ☐ ilin əvvəlinə və axırına olan qalıqların cəmi bölünsün dördə.
-

Sual: Dövriyyənin yüklənməsi əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ satışın həcmi vurulsun dövriyyə vəsaitinə
- ☐ satışın həcmi bölünsün dövriyyə aktivlərinin orta illik qalığına
- ☒ dövriyyə aktivlərinin orta illik qalığı bölünsün satışın həcminə
- ☐ mənfəət bölünsün dövriyyə vəsaitinin həcminə

☐ mənfəət bölünsün dövriyyə aktivlərinə.

Sual: Maliyyə nəticələrinin təhlili hansı göstəricilərə əsasən aparılır? (Çəki: 1)

- ☐ maya dəyəri
 - ☐ istehsal fondlarından istifadə
 - ☒ mənfəətin formalaşması istiqamətləri
 - ☐ xüsusi dövriyyə vəsaiti
 - ☐ bölüşdürülməyən mənfəət.
-

Sual: Maliyyə nəticələrinin təhlili üçün mənfəətin hansı hissəsi əsas götürülür? (Çəki: 1)

- ☐ satışdankənar əməliyyatlardan mənfəət
 - ☐ qeyri-sənaye xarakterli məhsul satışından mənfəət
 - ☒ mənfəətin ümumi məbləği
 - ☐ xalis mənfəət
 - ☐ bölüşdürülən mənfəət.
-

Sual: Mənfəətin ümumi məbləğinin tərkibini göstər: (Çəki: 1)

- ☐ satışdan və qeyri-satışdan mənfəət
 - ☐ satışdan mənfəət, xalis mənfəət
 - ☒ Satışdan mənfəət, sair satışdan mənfəət, satışdankənar əməliyyatlardan mənfəət
 - ☐ xalis mənfəət, balans mənfəəti, bölüşdürülməyən mənfəət, sair satışdan mənfəət.
 - ☐ büdcəyə ödənilən mənfəət, maliyyə sanksiyalarına ödənilən mənfəət, istehlak fonduna ayrılan mənfəət.
-

Sual: Satışdan mənfəətin hesablanması hansı göstəricilərə əsaslanır? (Çəki: 1)

- ☐ mənfəət vergisi, istehsal maya dəyəri
 - ☐ tam maya dəyəri, kommersiya xərcləri bölüşdürülməyən mənfəət
 - ☒ tam maya dəyəri, qiymət
 - ☐ qiymət, istehsal maya dəyəri
 - ☐ tam maya dəyəri, rentabellik, mənfəət vergisi.
-

Sual: Material aktivlərinin satışından mənfəət necə hesablanılır? (Çəki: 1)

- ☐ əmlakın maya dəyəri – satış qiyməti
 - ☐ əmlakın satış qiyməti – tam maya dəyəri
 - ☒ əmlakın bazar qiyməti çıxılsın əmlakın ilkin və ya qalıq dəyəri
 - ☐ əmlakın qalıq dəyəri çıxılsın əmlakın ilk dəyəri
 - ☐ əmlakın ilk dəyəri üzərinə əlavə olunur mənfəət.
-

Sual: Satışdankənar əməliyyatlardan mənfəəti hesablamaq üçün hansı göstəricilərdən istifadə olunur? (Çəki: 1)

- ☐ Satışdankənar gəlirlər, maliyyə sanksiyalarına görə cərimələr
- ☐ satışdankənar xərclər, maya dəyəri, bölüşdürülməyən mənfəət

- ☒ satışdankənar xərclər, satışdankənar gəlirlər
 - ☐ məhsulun istehsalı satışı ilə əlaqədar olmayan xərclər və gəlirlər
 - ☐ satışdan gəlir və xərclər.
-

Sual: Satışdankənar gəlirlərin tərkibini göstər: (Çəki: 1)

- ☐ məhsul istehsalı və satışından gəlir, sair satışdan gəlir
 - ☐ cari ildə aşkar edilən keçən illərin gəlirləri, xərcləri, təmir təsərrüfatından gəlir
 - ☒ başqa müəssisələrin nizamnamə kapitalında iştirakdan gəlir, əmlakın icarəyə verilməsindən gəlir, maliyyə sanksiyalarına görə daxil olmalar
 - ☐ əmlakın icarə verilməsi xərcləri, zərərlər, keçən illərin mənfəəti, valyuta kursundakı fərqlər
 - ☐ bankdakı hesabda olan vəsait üçün faizlər, nəqliyyat təsərrüfatından gəlir, keçən illərin mənfəəti.
-

Sual: Balans mənfəəti təhlil olunan zaman hansı dövrlərin məlumatları müqayisə olunur? (Çəki: 1)

- ☐ plan ilinin əvvəlinə və sonuna
 - ☐ plan ilinin axırına, hesabat ilinin axırına
 - ☒ keçən ilin və hesabat ilinin göstəriciləri
 - ☐ keçən ilin və plan ilinin göstəriciləri
 - ☐ plan ilinin əvvəli və keçən ilin axırına olan göstəricilər.
-

Sual: Mənfəətin təhlili zamanı hansı nəticələr müəyyən edilir? (Çəki: 1)

- ☐ Mənfəətin artması
 - ☐ mənfəətin azalması
 - ☒ mənfəətin səviyyəsinə təsir göstərən amillər
 - ☐ mənfəətin necə formalaşması
 - ☐ mənfəətin bölüşdürülməsi istiqamətləri
-

Sual: Əgər təhlil zamanı aşkar edilərsəki, mənfəət keçən ilə nisbətən hesabat ilində artmışdır, o zaman hansı amillərin təsiri baş vermişdir? (Çəki: 1)

- ☐ rentabellik, mənfəət vergisi
 - ☐ əlavə dəyər vergisi, aksizlər, istehsalın həcmi
 - ☒ tam maya dəyəri, satışın həcmi, qiymətlər
 - ☐ istehsal maya dəyəri, vergilər, qiymət
 - ☐ pərakəndə satış qiyməti, ümumi məhsul, istehsal maya dəyəri, rentabellik
-

Sual: Mənfəətdən başqa, müəssisənin fəaliyyətinin son maliyyə nəticələrini daha hansı göstərici xarakterizə edir? (Çəki: 1)

- ☐ mənfəət vergisi, maya dəyəri, istehsal fondlarından istifadə
 - ☐ dövriyyə vəsaitinin dövriyyəsi, istehsal maya dəyəri
 - ☒ rentabellik
 - ☐ rentabellik, istehsal maya dəyəri, balans mənfəəti
 - ☐ bölüşdürülməyən mənfəət, rentabellik, mənfəət vergisi.
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Müəssisə nə zaman iflas olunmuş hesab edilir? (Çəki: 1)

- ☐ kreditorların şifahi razılığı ilə
- ☐ müəssisə rəhbərinin razılığı ilə
- ☒ məhkəmənin qərarı ilə
- ☐ baş idarənin qərarı ilə
- ☐ Nazirliyin razılığı ilə.

Sual: İflas neçə faktorun təsiri ilə yarana bilər? (Çəki: 1)

- ☐ 4
- ☐ 3
- ☒ 2
- ☐ 5
- ☐ 6

Sual: İflasa səbəb olan faktorların növlərini göstər: (Çəki: 1)

- ☐ iqtisadi, hüquqi
- ☐ iqtisadi, sosial, xarici
- ☒ xarici, daxili
- ☐ sosial-iqtisadi, hüquqi
- ☐ hüquqi, daxili

Sual: İflasa səbəb olan daxili faktorları göstər: (Çəki: 1)

- ☐ iqtisadi, sosial
- ☐ hüquqi, sosial
- ☒ maddi-texniki, sosial-iqtisadi
- ☐ təbii iqlim, sosial
- ☐ iqtisadi, sosial, hüquq.

Sual: İflasa səbəb olan xarici faktorları göstər: (Çəki: 1)

- ☐ maddi-texniki təchizat, idarəetmə
- ☐ təşkilatı, hüquqi, iqtisadi, maddi-texniki
- ☒ hüquqi, iqtisadi, təbii, ekoloji
- ☐ sosial-iqtisadi, təbii-iqlim
- ☐ iqtisadi-təşkilatı, idarəetmə.

Sual: İflasa səbəb olan xarici faktorın tərkibinə daxil olan iqtisadi amilin tərkibini göstər: (Çəki: 1)

- ☐ texnikanın və texnologiyanın inkişafı
 - ☐ əsas kapitala investisiyalar, əsaslı təmir
 - ☒ əhalinin gəlirlərinin səviyyəsi, müəssisənin ödəmə qabiliyyəti
 - ☐ istehsal fondlarından istifadənin yaxşılaşdırılması, resurslara qənaət
 - ☐ xərclərin ixtisar edilməsini təmin edən yeni texnologiyanın tətbiqi.
-

Sual: İflasa səbəb olan daxili faktorlara aid təşkilati amilin tərkibini göstər: (Çəki: 1)

- ☐ istehsala elmi-yeniliklərin tətbiqi
 - ☐ dövlət tənzimlənməsi, inflyasiya
 - ☒ istehsalın idarə olunması, istehsalın təşkilinin təkmilləşdirilməsi
 - ☐ dünya bazarında rəqabət
 - ☐ müqavilə öhdəliklərinin gözlənilməsi
-

Sual: iflası uğrayan müəssisələrin sağlamaşdırılması taktikasının neçə növü var? (Çəki: 1)

- ☐ 6
 - ☐ 4
 - ☒ 2
 - ☐ 3
 - ☐ 5
-

Sual: Maliyyə sağlamaşdırılması taktikasının növlərini göstər: (Çəki: 1)

- ☐ təhlükəsizlik, qoruyucu, inflyasiya
 - ☐ qorunmaq, müdafiə olunmaq
 - ☒ müdafiə, hücum
 - ☐ Müdafiə Nazirliyi
 - ☐ böhran vəziyyəti.
-

Sual: Maliyyə sağlamaşdırılmasının «müdafiə» taktikasının mahiyyətini göstər: (Çəki: 1)

- ☐ büdcəyə xərclərin ixtisar edilməsi
 - ☐ iqtisadi həvəsləndirmə fondlarına xərclərin ləğv edilməsi
 - ☒ istehsal və satış xərclərinin ixtisar edilməsi
 - ☐ kommersiya xərclərinin artırılması
 - ☐ idarəetmə xərclərinin artırılması.
-

Sual: Maliyyə sağlamaşdırılmasının «hücum» taktikasının mahiyyətini göstər: (Çəki: 1)

- ☐ mənfəətin həcmnin azaldılması
- ☐ büdcədən vəsaitin alınması
- ☒ xaricdən investisiya axınının artırılması
- ☐ qiymətli kağızların satılması

☐ büdcəyə vergilərin ödənilməsi.

Sual: Müəssisə fəaliyyətinin antiböhran idarəolunmasının mahiyyətini göstər: (Çəki: 1)

- ☐ müəssisədə maya dəyərinin aşağı salınması ilə əlaqədar tədbirlərdir
 - ☐ müəssisədə mənfəətin artırılması tədbirləri və ehtiyatları
 - ☒ borclu müəssisəyə qarşı tətbiq olunan antiböhran tədbirlərinin realizasiyasının forma və metodlarıdır
 - ☐ satış planının yerinə yetirilməsinin sürətləndirilməsi tədbirləri
 - ☐ dövryyə kapitalının dövryyəsinin sürətləndirilməsi tədbirləri.
-

Sual: Müəssisənin böhran vəziyyətini və müflisləşmə imkanlarını proqnozlaşdırmaq üçün maliyyə nəzarətinin hansı metodundan istifadə edilir? (Çəki: 1)

- ☐ monitoring
 - ☐ təftif
 - ☒ maliyyə təhlili
 - ☐ baxış
 - ☐ müayinə
-

Sual: Müflisləşməyə məruz qalan müəssisənin maliyyəsinin sağlamaşdırılması üçün hansı plan tərtib olunur? (Çəki: 1)

- ☐ pul vəsaitinin hərəkəti proqnozu
 - ☐ ödəmə təqvim
 - ☒ biznes-plan
 - ☐ mənfəət və zərərlər proqnozu
 - ☐ balansın proqnozu.
-

Sual: Müəssisədə gəlir gətirən vəsait necə adlanır? (Çəki: 1)

- ☐ maya dəyəri
 - ☐ rentabellik
 - ☒ kapital
 - ☐ kommersiya xərcləri
 - ☐ dolay xərclər
-

Sual: Bilavasitə məhsul istehsalı ilə əlaqədar olan əsas fondlar necə adlanır? (Çəki: 1)

- ☐ istehlak fondu
 - ☐ qeyri-material aktivləri
 - ☒ əsas istehsal fondları
 - ☐ yarımfabrikatlar
 - ☐ yığım fondu
-

Sual: Əsas vəsaitin istehsal prosesində yeni məhsulun istehsalında hissə-hissə iştirak edən dəyəri necə adlanır? (Çəki: 1)

- ☐ bərpa dəyəri

- ☐ qalıq dəyəri
- ☒ istehlak dəyəri
- ☐ ilk dəyəri
- ☐ maya dəyəri.

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Materiallar üzrə normativi hesablamaq üçün birgünlük xərc hansı sənəd əsasında hesablanır? (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun maya dəyəri
- ☐ ümumi məhsulun maya dəyəri
- ☒ istehsal xərcləri smetası
- ☐ ödəmə təqvimi
- ☐ mənfəət və zərərlər planı

Sual: Müəssisə kapital qoyuluşunu birinci növbədə hansı mənbədən maliyyələşdirilməlidir? (Çəki: 1)

- ☐ büdcə vəsaiti
- ☐ ehtiyat fondu
- ☒ yığım fondu
- ☐ qısamüddətli kredit
- ☐ uzunmüddətli kredit

Sual: Dövriyyədənəkar aktivlərə daxil olan elementi göstər: (Çəki: 1)

- ☐ xammal, material
- ☐ tara
- ☐ hazır məhsul
- ☒ heç biri
- ☐ hamısı

Sual: Xalis mənfəətin cari aktivlərə nisbəti formulası ilə müəssisədə hansı göstərici üzrə rentabellik hesablanır? (Çəki: 1)

- ☐ satış
 - ☐ əsas vəsait
 - ☒ dövriyyə vəsaiti
 - ☐ səhm kapitalı
 - ☐ xüsusi kapital
-

Sual: Müəssisədə gələcək ödəmələr üzrə minimum borc hansı vəsaitə daxildir? (Çəki: 1)

- ☐ maliyyə fəaliyyətindən gəlir
 - ☐ satışdan gəlir
 - ☒ möhkəm passivlər
 - ☐ sair satışdan gəlir
 - ☐ satışdankənar əməliyyatlardan gəlir
-

Sual: Tikililər, bina, maşın və s. investisiyanın hansı formada obyektini təşkil edir? (Çəki: 1)

- ☐ cari investisiyalar
 - ☐ qiymətli kağızlar portfeli
 - ☒ kapital qoyuluşu
 - ☐ maliyyə investisiyası
 - ☐ başqa müəssisələrin nizamnamə fondunda iştirak
-

Sual: Dövretmə əmsalı, dövriyyətinin yüklənməsi əmsalı müəssisənin hansı aktivlərindən səmərəli istifadəni xarakterizə edən göstəricilərdir? (Çəki: 1)

- ☐ material aktivləri
 - ☐ əsas kapital
 - ☒ dövriyyə kapitalı
 - ☐ dövriyyədənənar aktivlər
 - ☐ qeyri-material aktivlər
-

Sual: $N = X \cdot E_n$ formulası nəyi xarakterizə edir? (Çəki: 1)

- ☐ amortizasiyanın hesablanması mənfəətin hesablanması
 - ☐ mənfəətin hesablanması
 - ☒ materiallar üzrə vəsaitə tələbatı
 - ☐ amortizasiya normasını
 - ☐ xərclərin hesablanması
-

Sual: $D = D_s + D_v - D_\phi$ formulası hansı göstəricinin hesablanma formulasını ifadə edir? (Çəki: 1)

- ☐ məhsulun maya dəyərini
 - ☐ əsas fondların balans dəyərini
 - ☒ əsas fondların orta illik dəyərini
 - ☐ dövriyyə vəsaitinin dövriyyəsinə
 - ☐ dövriyyənin yüklənməsi göstəricisini
-

Sual: $N = X \cdot U_{it} \cdot \Theta$ formulası müəssisədə dövriyyə vəsaitinin hansı elementi üzrə normativin hesablanma formulasıdır? (Çəki: 1)

- ☐ materiallar
- ☐ hazır məhsul
- ☒ bitməmiş istehsal

- ☐ gələcək dövrün xərcləri
 - ☐ köməkçi materiallar
-

Sual: Dövriyyə vəsaitinin orta qalığı vurulsun günlərin sayı bölünsün satışın həcmi formulası müəssisədə hansı göstəricini xarakterizə edir? (Çəki: 1)

- ☐ dövretmə əmsalını
 - ☐ bir dövriyyənin yüklənməsi əmsalını
 - ☒ bir dövriyyənin müddətini
 - ☐ müəssisənin balans mənfəətini
 - ☐ xalis mənfəəti
-

Sual: $P - \Theta - \dot{I} - \Theta' - P'$ formulası müəssisədə hansı aktivlərin bir dövriyyəsini xarakterizə edir? (Çəki: 1)

- ☐ material aktivlər
 - ☐ əsas aktivlər
 - ☒ dövriyyə aktivləri
 - ☐ qeyri-material aktivlər
 - ☐ dövriyyədən kənar aktivlər
-

Sual: Müəssisədə qeyri-material aktivlərə aid olan elementi göstər: (Çəki: 1)

- ☐ dövriyyə aktivləri
 - ☐ dövriyyə aktivləri
 - ☐ maliyyə aktivləri
 - ☒ torpaq hüquqi, ixtira hüquqi
 - ☐ dövriyyədən kənar aktivlər
 - ☐ əsas fondlar
-

Sual: Müəssisədə mənfəətin istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi hansı göstərici hesablanır? (Çəki: 1)

- ☐ cari aktivlərin rentabelliği
 - ☐ satışın rentabelliği
 - ☒ istehsal fondlarının rentabelliği
 - ☐ xərclərin rentabelliği
 - ☐ xüsusi kapitalın rentabelliği
-

Sual: Müəssisədə dövriyyədən kənar aktivlərə aid olan elementi göstər: (Çəki: 1)

- ☐ hazır məhsul, yolasalınan mallar
 - ☐ pul vəsaiti, hesablaşmalarda olan vəsait
 - ☒ bina, avadanlıq
 - ☐ bitməmiş istehsal
 - ☐ alıcılara yola salınan mallar
-

Sual: Amortizasiya ayırmaları investisiyanın maliyyələşmə mənbələrində hansı qrupa daxildir? (Çəki: 1)

- ☐ investorun borc alınmış vəsaiti
- ☐ investorun cəlb olunmuş vəsaiti
- ☒ investorun xüsusi vəsaiti
- ☐ sahə idarələrindən daxil olan vəsait
- ☐ maliyyə bazarında səfərbərliyə alınan vəsait

Sual: Müəssisə tərəfindən depozitə əmanətin qoyulması investisiyanın hansı növünə aiddir? (Çəki: 1)

- ☐ real investisiyalar
- ☐ cari investisiyalar
- ☒ maliyyə investisiyaları
- ☐ birbaşa investisiyalar
- ☐ qiymətli kağızlara investisiyalar

Sual: Dövriyyədən kənar aktivlərə yönəldilən investisiyalar necə adlanır? (Çəki: 1)

- ☐ cari investisiyalar
- ☐ maliyyə investisiyalar
- ☒ real investisiyalar
- ☐ vençur investisiyalar
- ☐ annuet investisiyalar

Sual: Dövriyyə vəsaitinə qoyulan investisiya necə adlanır? (Çəki: 1)

- ☐ birbaşa investisiyalar
- ☐ maliyyə investisiyalar
- ☒ cari investisiyalar
- ☐ real investisiyalar
- ☐ uzunmüddətli investisiyalar

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: İstehsal və tədavül dövriyyə fondlarının cəminin pulla ifadəsi müəssisənin hansı vəsaitinin mahiyyətini ifadə edir? (Çəki: 1)

- ☐ əsas aktivlərin
- ☐ əsas fondların
- ☒ cari aktivlər
- ☐ material aktivləri
- ☐ dövriyyə fondları

Sual: Funksional təyinatına görə dövriyyə fondları neçə yerə ayrılırlar? (Çəki: 1)

- ☐ 3
 - ☐ 4
 - ☒ 2
 - ☐ 5
 - ☐ 6
-

Sual: İstehsaldakı yerinə görə dövriyyə fondları hansı sferalarda yerləşirlər? (Çəki: 1)

- ☐ yolda və anbarda
 - ☐ sexdə, anbarda, yolda
 - ☒ istehsal və tədvül sferalarında
 - ☐ alıcılarda, satıcılarda
 - ☐ satış və təchizat ambarlarında
-

Sual: Dövriyyə fondu necə ifadə olunmalıdır ki, dövriyyə vəsaiti kimi çıxış edə bilsin? (Çəki: 1)

- ☐ qəpiklə
 - ☐ km
 - ☒ manatla
 - ☐ kq
 - ☐ metrle
-

Sual: Xüsusi dövriyyə vəsaitinin ümumi normativinə hansı elementlər daxildir? (Çəki: 1)

- ☐ pul vəsaiti gələcək dövrün xərcləri, debitor və kreditor borcları
 - ☐ tara, debitor borcu, xammal, material, hesablaşmalardakı pul vəsaiti
 - ☒ xammal, material, bitməmiş istehsal hazır məhsul, yolda olan mallar
 - ☐ bitməmiş istehsal, kreditor borcu, tara, kassada pul vəsaiti
 - ☐ hazır məhsul, yola salınan mallar, köməkçi materiallar, hesablaşma hesabındakı pul vəsaiti
-

Sual: Xüsusi dövriyyə vəsaitinin normativi nəyi ifadə edir? (Çəki: 1)

- ☐ istehsal planının yerinə yetirilməsi üçün vəsaitə maksimum tələbatı
 - ☐ satış planını icra etmək üçün vəsaitə olan tələbatı
 - ☒ istehsal və satış planlarını yerinə yetirmək üçün zəruri tələbat həcmində vəsaitin məbləğini
 - ☐ kommersiya xərclərinə olan tələbatın həcmi
 - ☐ dolayı xərcləri maliyyələşdirmək üçün zəruri vəsaitin həcmi
-

Sual: Dövriyyə kapitalı, təşkilinə görə neçə yerə ayrılır? (Çəki: 1)

- ☐ 4
- ☐ 3
- ☒ 2
- ☐ 5

○6

Sual: Dövriyyə aktivləri, planlaşdırılmasına görə hansı növlərə ayrılırlar? (Çəki: 1)

- ☐ xüsusi və cəlb olunmuş
 - ☐ xüsusi və ona bərabər tutulan
 - ☒ normallaşdırılan və normallaşdırılmayan
 - ☐ planlı və plandankənar
 - ☐ tədavül və istehsal dövriyyə fondları
-

Sual: Normallaşdırılmayan dövriyyə vəsaiti müəssisədə ancaq hansı sənəddə göstərilir? (Çəki: 1)

- ☐ maliyyə planında
 - ☐ ödəmə təqvimində
 - ☒ hesabat balansında
 - ☐ pul vəsaitinin hərəkəti
 - ☐ biznes-planda
-

Sual: Normallaşdırılmayan dövriyyə vəsaitinə hansı elementlər daxildir? (Çəki: 1)

- ☐ xammal, material, pul vəsaiti
 - ☐ gələcək dövrün xərcləri, yanacaq, tara
 - ☒ debitor borcu, kreditor borcu
 - ☐ köməkçi materiallar, hazır məhsul
 - ☐ bitməmiş istehsal, hazır məhsul
-

Sual: Möhkəm passivlər niyə görə müəssisədə xüsusi vəsaitə bərabər tutulur? (Çəki: 1)

- ☐ möhkəm passivlər müəssisəyə məxsus deyil
 - ☐ möhkəm passivlər dövlət büdcəsinə daxildir
 - ☒ möhkəm passivlər daim müəssisənin dövriyyəsinə olur
 - ☐ möhkəm passivlər müəssisəyə məxsusdur
 - ☐ möhkəm passivlər özünümaliyyələşmədə iştirak edir
-

Sual: Müəssisədə material aktivlər neçə yerə ayrılırlar? (Çəki: 1)

- ☐ 3
 - ☐ 4
 - ☒ 2
 - ☐ 5
 - ☐ 6
-

Sual: Müəssisənin bütün aktivləri neçə yerə ayrılırlar? (Çəki: 1)

- ☐ 2
- ☐ 4
- ☒ 3
- ☐ 5

○ 6

Sual: Fəaliyyət növlərinə görə aktivləri göstər? (Çəki: 1)

- ☐ əsas və dövriyyə aktivləri, qeyri-material aktivlər
- ☐ qeyri-material aktivlər, dövriyyə aktivləri
- ☒ maliyyə, material və qeyri-material aktivlər
- ☐ maliyyə aktivləri, qeyri-material aktivlər
- ☐ material aktivləri, investisiya aktivləri

Sual: Material üzrə dövriyyə vəsaiti normalaşdırılan zaman birgünlük xərc hansı dövrün istehsal xərcləri smetasına əsasən hesablanır? (Çəki: 1)

- ☐ illik
- ☐ 6 aylıq
- ☒ IV rübün
- ☐ III rübün
- ☐ II rübün

Sual: Xammal və material üzrə normativ necə hesablanır? (Çəki: 1)

- ☐ birgünlük xərc bölünür ehtiyat normasına
- ☐ birgünlük xərc çıxılır ehtiyat norması
- ☒ material üzrə birgünlük xərc vurulur ehtiyat normasına (gün hesabı ilə)
- ☐ material üzrə birgünlük xərcin üzərinə ehtiyat norması əlavə olunur
- ☐ gün hesabı ilə ehtiyat norması bölünür materialın birgünlük xərcinə

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Malların ambarda qablaşdırılması və komplektləşdirilməsi üçün tələb olunan vaxt dövriyyə vəsaitinin hansı elementini normalaşdırmaq üçün istifadə edilir? (Çəki: 1)

- ☐ bitməmiş istehsal
- ☐ xammal və material
- ☒ hazır məhsul
- ☐ gələcək dövrün xərcləri
- ☐ köməkçi materiallar

Sual: Məhsulun hazırlıq səviyyəsini xarakterizə edən göstərici necə adlanır? (Çəki: 1)

- ☐ istehsal tskilinin uzunluğu

- ☐ nəqliyyat ehtiyatı
 - ☒ xərclərin artma əmsalı
 - ☐ maliyyə ehtiyatı
 - ☐ cari ambar ehtiyatı
-

Sual: Material üzrə normativ hesablanılan zaman ehtiyat normasına daxil olan sığorta ehtiyatı cari ambar ehtiyatının neçə faizi həcmində təşkil olunur? (Çəki: 1)

- ☐ 30%
 - ☐ 40%
 - ☒ 50%
 - ☐ 60%
 - ☐ 70%
-

Sual: Dövriyyə vəsaitinin norması nəyi ifadə edir? (Çəki: 1)

- ☐ xərcləri necə gün maliyyələşdirmək olar
 - ☐ malları neçə günə yola salmaq olar
 - ☒ ehtiyatı neçə gün təşkil etmək lazımdır
 - ☐ yola salınmış malın dəyəri neçə günə ödənilməlidir
 - ☐ hesab sənədləri neçə gün ərzində banka verilməlidir
-

Sual: Xarici və milli valyuta ilə pul vəsaiti, debitor borcları müəssisənin hansı aktivlərinə daxildir? (Çəki: 1)

- ☐ birbaşa aktivlər
 - ☐ real aktivlər
 - ☒ maliyyə aktivləri
 - ☐ cari aktivlər
 - ☐ qeyri-material aktivlər
-

Sual: Hesablaşmaların akreditiv forması alıcı müəssisəyə nə zaman tətbiq olunur? (Çəki: 1)

- ☐ büdcəyə vergiləri ödəmədikdə
 - ☐ kreditləri vaxtında geri qaytarmadıqda
 - ☒ satıcıların hesab sənədlərini vaxtında ödəyə bilmədikdə
 - ☐ əmək haqqı vaxtında ödənilmədikdə
 - ☐ sosial vergilər ödənilmədikdə
-

Sual: Müəssisədə hansı pul fondu həm mənfəət, həm də amortizasiya ayırmaları hesabına təşkil olunur? (Çəki: 1)

- ☐ nizamnamə fondu
 - ☐ ehtiyat fondu
 - ☒ yığım fondu
 - ☐ istehlak fondu
 - ☐ amortizasiya fondu
-

Sual: Müəssisədə iqtisadi həvəsləndirmə fondları hansı vəsait hesabına təşkil olunur?

(Çəki: 1)

- ☐ satışdan gəlir
 - ☐ balans mənfəəti
 - ☒ xalis mənfəət
 - ☐ satışdankənar əməliyyatlardan mənfəət
 - ☐ sair satışdan mənfəət
-

Sual: Müəssisədə xüsusi dövriyyə vəsaitinə bərabər tutulan vəsaitlər necə adlanır?

(Çəki: 1)

- ☐ satışdan gəlir
 - ☐ bölüşdürülməyən mənfəət
 - ☒ möhkəm passivlər
 - ☐ sair satışdan mənfəət
 - ☐ maliyyə fəaliyyətindən mənfəət
-

Sual: Dövriyyə vəsaiti təşkili mənbələrinə görə neçə yerə ayrılırlar? (Çəki: 1)

- ☐ 4
 - ☐ 2
 - ☒ 3
 - ☐ 5
 - ☐ 6
-

Sual: Maliyyə riskinin neçə növü var? (Çəki: 1)

- ☐ 3
 - ☐ 2
 - ☒ 5
 - ☐ 4
 - ☐ 6
-

Sual: "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 2000
 - ☐ 1996
 - ☒ 1994
 - ☐ 1992
 - ☐ 1993
-

Sual: İflas zamanı Azərbaycan Respublikasında fəaliyyət göstərən hansı müəssisələrə «İflas və müflisləşmə haqqında» Qanun tətbiq edilir? (Çəki: 1)

- ☐ xüsusi təyinatlı dövlət müəssisələri
 - ☐ büdcə təşkilatları
 - ☐ ictimai təşkilatlar
 - ☒ heç birinə
 - ☐ hamısına
-

Sual: İflas zamanı kreditor ilə borclu arasında hansı sənəd yazılır? (Çəki: 1)

- ☐ müqavilə
 - ☐ ərizə
 - ☒ barışıq sazişi
 - ☐ hesabat
 - ☐ plan
-

Sual: Borclu müəssisənin passivinə nə daxildir? (Çəki: 1)

- ☐ uzunmüddətli kreditlər, debitor borclar
 - ☐ debitor borcları, pul vəsaiti
 - ☒ cəlb olunmuş vəsaitlər, kreditor borcları
 - ☐ debitor borcları, kreditlər
 - ☐ möhkəm passivlər, satışla əlaqədar xərclər
-

Sual: Borclu müəssisənin material aktivinə daxil olmayan elementi göstər: (Çəki: 1)

- ☐ uzunmüddətli qoyuluşlar
 - ☐ düzgün cavab yoxdur
 - ☐ dövriyyədən kənar aktivlər
 - ☐ dövriyyə aktivləri
 - ☒ maliyyə aktivləri
-

Sual: Müflisləşmə zamanı kreditorlarla borclu müəssisə arasında “barışıq sazişinin” bağlanmasının məqsədini göstər: (Çəki: 1)

- ☐ müəssisənin maliyyələşdirilməsi
 - ☐ kreditor tərəfindən müəssisənin yeniləşdirilməsi
 - ☒ kreditora olan borcun hissə-hissə ödənilməsi
 - ☐ kreditorpa olan borcun ödənilməsi
 - ☐ kreditor tərəfindən borcdan imtina olunması
-

Sual: Müflisləşmə zamanı müəssisənin yenidən təşkili nəyi nəzərdə tutur? (Çəki: 1)

- ☐ müəssisənin ləğv olunmasını
 - ☐ müəssisənin satılmasını
 - ☒ müəssisənin idarəçiliyinin, fəaliyyət istiqamətinin dəyişdirilməsi
 - ☐ müəssisənin başqa müəssisələrlə birləşdirilməsi
 - ☐ müəssisənin əmlakının müəyyən hissəsinin satılması
-

Sual: Müəssisənin iflası haqqında hansı subyekt qərar qəbul edir? (Çəki: 1)

- ☐ İqtisadi inkişaf Nazirliyi
 - ☐ Mərkəzi Bank
 - ☒ məhkəmə
 - ☐ Maliyyə Nazirliyi
 - ☐ Prokurorluq
-

Sual: Hansı müddət ərzində kreditorlara olan borclar ödənilməzsə, müəssisə müflisləşməyə məruz qalar? (Çəki: 1)

- ☐ 6 ay
 - ☐ 12 ay
 - ☒ 3 ay
 - ☐ 9 ay
 - ☐ 2 il
-

Sual: Borclunun kreditorlara olan borcunun həcmi onun nizamnamə kapitalının neçə faizi həcmində olarsa, məhkəmə iflas ilə əlaqədar işə baxılmasını dayandıra bilər? (Çəki: 1)

- ☐ 20%-dən aşağı
 - ☐ 15%-dən yuxarı
 - ☒ 10%-dən aşağı
 - ☐ 18 faizdən aşağı
 - ☐ 10 faizdən yuxarı
-

Sual: Kommersiya banklarının müflisləşməsi haqqında iddianı məhkəmə qarşısında kim qaldıra bilər? (Çəki: 1)

- ☐ Mərkəzi Bank
 - ☐ Maliyyə Nazirliyi
 - ☒ Kommersiya bankları
 - ☐ Nazirlər Kabineti
 - ☐ İqtisadi İnkişaf Nazirliyi
-

Sual: Əgər Mərkəzi Bank tərəfindən kommersiya bankına verilən lisenziya alınarsa, o zaman hansı proses baş verər? (Çəki: 1)

- ☐ kommersiya bankının nizamnamə kapitalı artar
 - ☐ kommersiya bankı başqa bankla birləşir
 - ☒ kommersiya bankı müflisləşər
 - ☐ kommersiya bankının təsisçilərinin sayı artar
 - ☐ kommersiya bankının təsisçilərinin sayı ixtisar olar
-

Sual: Müflisləşən müəssisənin əmlakı satıldıqdan sonra daxil olan gəlir birinci növbədə hansı məqsəd üçün istifadə olunmalıdır? (Çəki: 1)

- ☐ təsisçilər arasında bölünməlidir
 - ☐ əmək haqqı ödənilməlidir
 - ☒ girovda olan əmlak təmin olunmalıdır
 - ☐ sığorta haqları ödənilməlidir
 - ☐ sosial vergilər ödənilməlidir
-

Sual: Əgər Mərkəzi Bank tərəfindən kommersiya bankına verilən lisenziya alınarsa, o zaman hansı proses baş verər? (Çəki: 1)

- ☐ kommersiya bankının nizamnamə kapitalı artar
- ☐ kommersiya bankı başqa bankla birləşir

- ☒ kommersiya bankı müflisləşər
- ☐ kommersiya bankının təsisçilərinin sayı artar
- ☐ kommersiya bankının təsisçilərinin sayı ixtisar olar

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Xammal, material, hazır məhsul və s. müəssisənin maliyyə resurslarının hansı hissəsinə daxildir? (Çəki: 1)

- ☐ uzunmüddətli maliyyə aktivlərinə
- ☐ qeyri-material aktivləri
- ☒ cari aktivlərə
- ☐ dövriyyədənəkar aktivlərə
- ☐ maliyyə aktivlərinə

Sual: Satışdan gəlirin cari aktivlərin orta qalığına nisbəti kimi hansı göstərici hesablanır? (Çəki: 1)

- ☐ dövriyyənin yüklənməsi əmsalı
- ☐ dövriyyənin müddəti
- ☒ dövretmə əmsalı
- ☐ birbaşa əmsal
- ☐ nəzarət əmsalı

Sual: Mənfəət və rentabellik göstəriciləri müəssisədə maliyyə təhlilində nə zaman istifadə edilir? (Çəki: 1)

- ☐ maliyyə vəziyyətinin təhlilində
- ☐ maliyyə sabitliyinin təhlilində
- ☒ maliyyə nəticələrinin təhlilində
- ☐ aktivlərin likvidliyinin təhlilində
- ☐ balansın likvidliyinin təhlilində

Sual: Balans mənfəətinin hansı hissəsi onun ümumi məbləğində böyük xüsusi çəkini təşkil edir? (Çəki: 1)

- ☐ ümumi mənfəət
- ☐ bölüşdürülməyən mənfəət
- ☒ satışdan mənfəət
- ☐ xalis mənfəət
- ☐ qeyri-sənaye xarakterli məhsul satışından mənfəət

Sual: Müəssisədə əmlakın ilk və ya bərpa dəyərindən hansı göstəricinin hesablanması üçün istifadə edilir? (Çəki: 1)

- ☐ satışdan gəlir
 - ☐ rentabellik
 - ☒ amortizasiya norması
 - ☐ amortizasiya məbləği
 - ☐ mənfəət
-

Sual: Satışdankənar əməliyyatlardan mənfəət hansı üsul ilə hesablanılır? (Çəki: 1)

- ☐ nəzarət üsulu
 - ☐ əmsal üsulu
 - ☒ birbaşa üsul
 - ☐ analitik üsul
 - ☐ hesablama üsul
-

Sual: Antiböhran idarəetmə mexanizminə aid olmayanı göstər (Çəki: 1)

- ☐ istehsal menecmenti
 - ☐ marketinq
 - ☒ kommersiya
 - ☐ antiböhran investisiya siyasəti
 - ☐ biznesin inkişaf perspektivlərinin qiymətləndirilməsi
-

Sual: İflasın mikro səviyyədə idarə olunmasının antiböhran sistemi nə vaxt tətbiq olunur? (Çəki: 1)

- ☒ müəssisədə istehsal kəskin surətdə aşağı düşdükdə
 - ☐ idarə qərarlarının qəbul edilməsində
 - ☐ mənfəətin maksimumlaşdırılmasında
 - ☐ iflas zamanı
 - ☐ heç vaxt
-

Sual: Müflisləşmə prosesində müəssisənin maliyyələşməsinin sağlamaşdırılması taktikası (Çəki: 1)

- ☐ gözləmə
 - ☒ müdafiə
 - ☐ təslim
 - ☐ mübarizə
 - ☐ heç biri
-

Sual: «Hücum» taktikasının vəzifəsinə aid deyil (Çəki: 1)

- ☐ müəssisənin rəhbərinin dəyişdirilməsi
 - ☐ müəssisənin imicinin möhkəmləndirilməsi
 - ☐ aktiv marketinqin həyata keçirilməsi
 - ☐ yüksək qiymət siyasəti
 - ☒ zərərsiz nöqtəni müəyyən etmək
-

Sual: «Müdafiə» taktikaçının vəzifəsi deyil (Çəki: 1)

- ☒ dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsi
 - ☐ dolayı xərcləri ixtisar etmək
 - ☐ lisenziya və patendləri satmaq
 - ☐ normativlərdən yuxarı qalıqları azaltmaq
 - ☐ zərərləri ləğv etmək üçün xərclər üzərində ciddi nəzarət
-

Sual: Əmək haqqı, ezamiyyə xərcləri və s. ödənilməsi müəssisənin hansı planında göstərilir? (Çəki: 1)

- ☐ maliyyə planı
 - ☒ kassa planı
 - ☐ kredit planı
 - ☐ şahmat planı
 - ☐ pul vəsaitinin hərəkəti planı.
-

Sual: Məhsul vahidinin qiyməti və məhsulun həcmi əsasında müəssisədə hansı göstərici hesablanır? (Çəki: 1)

- ☐ mənfəət planı
 - ☐ amortizasiya ayırmaları
 - ☒ dəyər formasında satışın həcmi
 - ☐ məhsulun maya dəyəri
 - ☐ satışdan əldə edilən mənfəət
-

Sual: Qeyri-material aktivlərin dəyəri «Balansın proqnozu»nun hansı bölməsində göstərilir? (Çəki: 1)

- ☐ dördüncü bölmədə
 - ☐ beşinci bölmədə
 - ☒ aktiv
 - ☐ passiv
 - ☐ aktiv və passiv
-

Sual: «Maliyyə strategiyası» biznes planının neçənci bölməsini təşkil edir? (Çəki: 1)

- ☐ 2
 - ☐ 5
 - ☒ 8
 - ☐ 6
 - ☐ 4
-

Sual: «Maliyyə planı» biznes-planının neçənci bölməsini təşkil edir? (Çəki: 1)

- ☒ 7
 - ☐ 2
 - ☐ 4
 - ☐ 3
 - ☐ 6
-

Sual: Müəssisə kreditor borclarını uzun müddətə ödəmək qabiliyyətinə malik olmazsa, bu nə ilə nəticələnər? (Çəki: 1)

- ☐ yaxşı işləyir
 - ☐ pis işləyir
 - ☒ iflasa uğrayır
 - ☐ rentabellidir
 - ☐ aşağı rentabellidir
-

Sual: Əgər müəssisə 3 aya qədər kreditor borclarını ödəyə bilməsə, ona qarşı hansı sanksiya tətbiq olunur? (Çəki: 1)

- ☐ faizlər artırılır
 - ☐ cərimə hesablanır
 - ☒ müflisləşmə
 - ☐ maliyyə sanksiyası tətbiq edilir
 - ☐ kredit verilmir
-

Sual: Bunlardan hansı mənfəətin planlaşdırma metodu deyil? (Çəki: 1)

- ☐ birbaşa metod
 - ☒ bölgü metodu
 - ☐ nəzarət metodu
 - ☐ qarışıq metod
 - ☐ hesablama metodu
-

Sual: Əsas fondların orta illik dəyərini müəyyən edən formula: (Çəki: 1)

- ☐ $\Theta = \Theta_B + \Theta_f$
 - ☐ $\Theta = \Theta_f + \Theta_B + \Theta_{\text{ç}}$
 - ☒ $\Theta = \Theta_B + \Theta_f - \Theta_{\text{ç}}$
 - ☐ $\Theta = \Theta_f - \Theta_{\text{ç}}$
 - ☐ $\Theta = \Theta_d$
-

Sual: Xalis mənfəət müəssisədə necə müəyyən edilir; (Çəki: 1)

- ☐ balans mənfəətilə müəssisənin yuxarı büdcə təşkilatlarına mənfəətdən məcburi ödənişləri arasındakı fərq kimi
 - ☐ satışdan mədaxil ilə müəssisənin ehtiyat (onduna ödənişi arasındakı fərq kimi
 - ☐ məhsul satışdan gəlir ilə birbaşa xərclər arasındakı fərq kimi
 - ☒ mədaxil ilə tam maya arasındakı fərq kimi
 - ☐ bütün daxilolmalarla bütün xərclərin cəmi kimi
-

Sual: Tədavül sferasında dövriyyə vəsaitlərinin dövretməsini sürətləndirmək üçün yol? (Çəki: 1)

- ☐ hazır məhsulun sığortalanmasını
- ☒ mühasibat və maliyyə sənədlərinin dövriyyəsinin sürətləndirilməsi
- ☐ tərəfmüqabil təsərrüfat subyektləri ilə müqavilələrin vaxtında bağlanması
- ☐ satışın azaldılması

☐ heç biri

Sual: İstehsal tsiklinin uzunluğuna (gün hesabı ilə) aşağıdakılar daxil deyildir? (Çəki: 1)

- ☐ texnoloji ehtiyat
 - ☐ bitməmiş istehsalda nəqliyyat ehtiyatı (detalların iş yerlərində olması)
 - ☐ dövriyyə ehtiyatı (məmulatın ayrı-ayrı istehsal əməliyyatlarında olması)
 - ☒ malların anbarda qablaşdırması üçün ehtiyat
 - ☐ Texnoloji və dövriyyə ehtiyatı
-

Sual: Müəssisənin dövriyyəsində daim yerləşən, lakin ona məxsus olmayan pul vəsaitləri necə adlanır? (Çəki: 1)

- ☐ maliyyə aktivləri
 - ☐ mənfəət
 - ☐ satışdan gəlir
 - ☐ fəvqəladə gəlirlər
 - ☒ möhkəm passivlər
-

Sual: Kapital qoyuluşunun texnoloji struktur anlayışı nəyi ifadə edir? (Çəki: 1)

- ☒ obyektin inşası xərclərinin tərkibini və ümumi smeta dəyərində onların xüsusi çəkisini
 - ☐ Kapital qoyuluşunun istiqamətlərini
 - ☐ Kapital qoyuluşlarının təkrar istehsalı strukturunu
 - ☐ layihənin rentabelliyini, mənfəətliyini
 - ☐ layihənin effektivliyini, səmərəliyini
-

Sual: Müəssisələrin xüsusi vəsaitləri hansı mənbədən formalaşır? (Çəki: 1)

- ☐ Mülkiyyətçi tərəfindən verilən kapital - onun əsas hissəsini təşkil edən nizamnamə kapitalı (səhmlərin satışından gələn-vəsaitlər, mülkiyyətçi və təsisçilərin pay vəsaitləri)
 - ☐ Hüquqi və fiziki şəxslərin sair vəsaitləri (məqsədli maliyyələşdirmə, ianələr, xeyriyyə vəsaitləri və s.)
 - ☐ Müəssisənin yaratdığı ehtiyatlar (ehtiyat kapitalı, əlavə kapital və yığılmış mənfəət)
 - ☒ bank kreditləri
 - ☐ əlavə səhm buraxılışı
-

Sual: Müəssisənin maliyyə siyasətinin işlənilməsinin əsas istiqamətlərinə aid deyil? (Çəki: 1)

- ☒ büdcə siyasəti
 - ☐ uçuş və vergi siyasətinin işlənilməsi
 - ☐ müəssisənin kredit siyasətinin işlənilməsi
 - ☐ istehsal xərclərinin idarə edilməsi, o cümlədən amortizasiya siyasətinin seçilməsi
 - ☐ mənfəətin bölgüsü və istifadəsi (yaxud dividend) siyasətinin seçilməsi aiddir
-

Sual: Müəssisələrdə maliyyənin təşkili prinsiplərinə aid deyil? (Çəki: 1)

- ☐ təsərrüfat sərbəstliyi
- ☐ Özünümaliyyəələşmə
- ☐ maddi məsuliyyət
- ☒ dövlət maliyyə nəzarəti
- ☐ maliyyə ehtiyatlarının formalaşması

Sual: Maliyyə sisteminin maddi bazasını təşkil edən həlqə? (Çəki: 1)

- ☐ Dövlət büdcəsi
- ☐ Sığorta
- ☐ Dövlət krediti
- ☒ Kommersiya fəaliyyəti göstərən müəssisələrin maliyyəsi
- ☐ DSMF

Sual: Möhkəm passivlərə daxil deyil? (Çəki: 1)

- ☐ əmək haqqı üzrə minimum borc
- ☐ büdcədən kənar fondlara ayırmalar üzrə minimum borc
- ☐ gələcək ödəmələr və xərclər üçün nəzərdə tutulmuş ehtiyatlar üzrə minimum borclar
- ☒ qısa müddətli kredit
- ☐ büdcəyə minimum keçici borclar

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Məhkəmə nə zaman müəssisənin müflisləşməsi işinə baxa bilər? (Çəki: 1)

- ☐ əgər mənfəət planını yerinə yetirməzsə
- ☐ əgər satış planını yerinə yetirməzsə
- ☒ əgər onun borcları nizamnamə kapitalının 10%-dən çox olarsa
- ☐ borc 10 faizindən az olarsa
- ☐ əgər borcları olmazsa

Sual: «Ödəmə təqvim» hansı maliyyə planlaşmasına aiddir? (Çəki: 1)

- ☐ cari
- ☒ operativ
- ☐ strateji
- ☐ biznes-plan
- ☐ kassa planı

Sual: Kassa planı hansı maliyyə planına daxildir? (Çəki: 1)

- ☐ strateji
 - ☒ operativ
 - ☐ perspektiv
 - ☐ balansın proqnozu
 - ☐ pul vəsaitinin hərəkəti
-

Sual: Operativ maliyyə planları hansı dövrü əhatə edir? (Çəki: 1)

- ☐ 1 il,5ay
 - ☒ rüb, ay
 - ☐ 3 il,8ay
 - ☐ 2 il,5ay
 - ☐ 4 il,5ay
-

Sual: Hesabat dövrünün göstəricilərinin qiymətləndirilməsi maliyyə planlaşdırmasının hansı mərhələsinə aiddir? (Çəki: 1)

- ☐ 3
 - ☐ 2
 - ☒ 1
 - ☐ 4
 - ☐ 5
-

Sual: Maliyyə planlarının icrasına nəzarət maliyyə planlaşdırılmasının hansı mərhələsinə aiddir? (Çəki: 1)

- ☐ əvvəlinci
 - ☐ ikinci
 - ☒ axırncı
 - ☐ üçüncü
 - ☐ dördüncü
-

Sual: Planı hazırlamaqdan ötrü hesablamaların müxtəlif növlərindən istifadə maliyyə planlaşdırılmasının hansı metoduna aiddir? (Çəki: 1)

- ☐ büdcə variantı
 - ☐ nəzarət variantı
 - ☒ çox variantlılıq
 - ☐ müəssisə variantı
 - ☐ vergi variantı
-

Sual: Müəssisə investisiya layihələrini həyata keçirmək üçün hansı plan tərtib edir? (Çəki: 1)

- ☒ biznes-plan
- ☐ maliyyə planı
- ☐ hesabat balansı
- ☐ «pul vəsaitinin hərəkəti» balansı

☐ ödəmə təqvimi

Sual: Müəssisədə biznes-plan maliyyə planlaşdırılmasının hansı növünə aiddir? (Çəki: 1)

- ☐ cari, rüblük
 - ☒ strateji
 - ☐ qısa müddətli
 - ☐ perspektiv, cari
 - ☐ illik, strateji
-

Sual: Qısa müddətli kredit planı planlaşmanın hansı növünə aiddir? (Çəki: 1)

- ☐ strateji
 - ☐ illik
 - ☒ operativ
 - ☐ perspektiv
 - ☐ biznes-plan
-

Sual: «Balansın proqnozunda» uzun müddətli kreditlərin silinməsi hansı bölmədə göstərilir? (Çəki: 1)

- ☐ birinci bölmədə
 - ☐ passiv, aktiv
 - ☒ ancaq passiv
 - ☐ ancaq aktiv
 - ☐ axırıncı bölmədə
-

Sual: Üç fiziki və hüquqi şəxs təsisçi kimi hansı hüquqi-təşkilatı formada təsərrüfat subyektinin təşkilində iştirak edir? (Çəki: 1)

- ☐ bələdiyyə müəssisəsi
 - ☐ fermer təsərrüfatı
 - ☒ səhmdar cəmiyyəti
 - ☐ holding
 - ☐ firma
-

Sual: Baza rentabelliyindən müəssisədə hansı göstəricinin hesablanmasında istifadə edilir? (Çəki: 1)

- ☐ maya dəyəri
 - ☐ rentabellik
 - ☒ mənfəət
 - ☐ bölüşdürülməyən mənfəət
 - ☐ sair satışdan mənfəət
-

Sual: Müəssisənin fəaliyyətinin nəticəsində mənfəət və ya zərərin alınması və ya alınmaması hansı göstəricini müəyyən edir? (Çəki: 1)

- ☐ mənfəətliliyi
- ☐ rentabelliyi

- ☒ zərərsiz nöqtəni
 - ☐ aşağı rentabelliği
 - ☐ gəlirliliği
-

Sual: Müəssisədə mənfəət hansı pul fondlarının formalaşmasında iştirak edir? (Çəki: 1)

- ☐ amortizasiya fondunun
 - ☐ əmək haqqı fondunun
 - ☒ iqtisadi həvəsləndirmə fondlarının
 - ☐ istehlak fondunun, əmək haqqı fondunun
 - ☐ yığım və amortizasiya fondunun
-

Sual: Müəssisədə satışdan gəlirdən ödənilməyən xərci göstər: (Çəki: 1)

- ☐ əmək haqqı
 - ☐ material xərci
 - ☒ maliyyə sanksiyalarına görə ödəmələr
 - ☐ yanacaq və enerji xərcləri
 - ☐ kommersiya xərcləri
-

Sual: Müəssisədə sair satışdan, gəlirdən ödənilən xərci göstər: (Çəki: 1)

- ☐ dolayı xərclər
 - ☐ birbaşa xərclər
 - ☒ köməkçi kənd təsərrüfatı ilə əlaqədar xərclər
 - ☐ maya dəyərinə aid xərclər
 - ☐ məcburi xərclər
-

Sual: Müəssisə maliyyəsi maliyyə sisteminin hansı həlqələrində pul vəsaiti fondlarının təşkilində iştirak edir? (Çəki: 1)

- ☐ müəssisə maliyyəsi
 - ☐ dövlət büdcəsi
 - ☐ DS MF
 - ☐ hamısında
 - ☒ heç birində
-

Sual: Müəssisədə normal kreditör borclarının mahiyyətini göstər? (Çəki: 1)

- ☐ borcların vaxtı 1 ildir
 - ☐ borcların vaxtı uzadılıb
 - ☒ borcların ödəmə vaxtı çatmayıb
 - ☐ borcların vaxtı keçib
 - ☐ borclara görə faiz hesablanıb
-

Sual: Planlaşma, maliyyələşmə, maliyyə nəzarəti, maliyyə uçotu və s. hansı sistemə daxildir? (Çəki: 1)

- ☐ büdcə sistemi mexanizmi

- ☐ vergi mexanizmi
 - ☒ müəssisənin maliyyə mexanizminə
 - ☐ sığorta mexanizmi
 - ☐ dövlət krediti mexanizmi
-

Sual: Qeyri-normal kreditor borcunun mahiyyətini göstər: (Çəki: 1)

- ☐ borcun ödənmə vaxtı çatmayıb
 - ☐ borc bir ilə ödənilməlidir
 - ☒ kreditor borcunun ödənilmə vaxtı keçmişdir
 - ☐ borc 9 aya ödənilməlidir
 - ☐ borc 6 aya ödənilməlidir
-

Sual: Kreditor borcları müəssisənin hansı vəsaitinə daxildir? (Çəki: 1)

- ☐ yenidən bölüşdürmə yolu ilə daxil olan vəsait
 - ☐ borc alınmış
 - ☒ cəlb olunmuş vəsait
 - ☐ möhkəm passivlər
 - ☐ maliyyə bazarından daxil olan vəsait
-

Sual: Müəssisədə dəyişən xərclər hansı göstəricilərə təsir göstərir? (Çəki: 1)

- ☐ dövriyyə vəsaitinə
 - ☐ istehsal fondlarına
 - ☒ maya dəyərinə
 - ☐ möhkəm passivlərə
 - ☐ kommersiya xərclərinə
-

